



www.musavat.com

MUSAVAT

Xəbər
Baş redaktoru
qonaq
çağırılıb
döydülər
yazısı səh.14-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 6 iyul 2017-ci il Cümə axşamı № 141 (6755) Qiyməti 60 qəpik

Gündəm

Putindən yeni casus texnologiyaları - "pranker"lər



"Biz FSB-yə işləmirik, sadəcə, FSB kimi işləyirik"

yazısı səh.7-də

AVCIYA dünyanı növbəti erməni vəhşiliyinə reaksiya verməyə çağırdı

yazısı səh.9-da

Müxalifətdə "yenilər" "köhnələrə" qarşı

yazısı səh.6-da

Uşaq qatili Sərkisyanı öldürmək cinayət sayırlarmı...

yazısı səh.9-da

"Yasamal MTK" Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır

yazısı səh.6-da

Göyçə ilə bağlı qalmaqallı kitab müəllifinə tanınmış yazıçıdan sərt cavab

yazısı səh.10-da

"Azərbaycanın ərazi bütövlüyü ən qısa zamanda bərpa edilməlidir" - rusiyalı deputat

yazısı səh.11-də

Biz nə istehsal edirik və hara ixrac edirik?

yazısı səh.12-də

Satışda vaxtı keçmiş məhsullar var - təhlükə

yazısı səh.15-də

Hökumət Yunusları ölkəyə məcburi gətirə biləcəkmi...

yazısı səh.13-də

"...Bizim ayrı çıxış yolumuz qalmır"

XALQ MÜHARİBƏ İSTƏYİR - ZƏHRA ÜÇÜN SAVAŞ QƏRARI VERİLMƏLİ!!!


Füzulidə öldürülən çocuğun qatili məlumdur; **XİN**: "Alxanlı vurmaq əmri Sərkisyanın gəlib"; Ermənistan xarici işlər naziri ilə iyulun 11-də keçiriləcək görüşündən imtina təklif edilir; həmsədrlər yenə sülh deyir



Kremlə ermənilərə görə Azərbaycana hədə kimi tələb: Bakıdan cavab gecikmədi

Rusiya XİN erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxdı; "Vəziyyətdən nəticə çıxaracağıq", deyərək xəbərdarlıq edən Moskva Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəmi niyə unudub?; Son erməni vəhşiliyi fonunda İrəvana edilən reveransın "astar üzü"...

yazısı səh.8-də



Qabil Hüseyinli:
"Azərbaycan Ermənistanı Beynəlxalq Tribunalə verməlidir"

yazısı səh.4-də



Azay Quliyev
ATƏT PA-nın iclasında Ermənistanı barbar və vəhşi adlandırdı

yazısı səh.9-da



Mirza Sakit:
"Məhbus ailələrinə xarici fondlardan göndərilən yardımlar yeyilir"

yazısı səh.13-də

6 iyul 2017



Prezident Tərtərdə yol tikintisinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağ-Sarov avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. "APA-Economics"-in məlumatına görə, iyirmi dörd min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli-Qaradağ-Sarov avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsası vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.



Cocuq Mərcanlı sakinləri kəndlərinə qayıtmağa başlayıblar

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində salınmış yeni qəsəbəyə 4 ailə köçürülüb. APA-nın Qarabağ bürosunun məlumatına görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyatında və ətraf kənddə məskunlaşmış 4 ailə yola salımb.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlıda 50 mənzil və 100 yerlik məktəb binası tikilib, müvafiq infrastruktur yaradılıb. Yeni salınmış qəsəbəyə ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.

Siyasi risklər avroya tələbatı azaldır

Son 1 il ərzində avro qlobal valyuta qismində daha az istifadə olunmağa başlayıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının İcraedici Şurasının üzvü Benua Kerin açıqlamasında deyilir.

B.Ker deyib ki, buna səbəb siyasi risklərin mövcudluğu və inkişaf etməkdə olan ölkələrin valyutalarının (məsələn, Çin yuanı) populyarlığıdır: "Avro qlobal valyuta olaraq mövqeyini itirməyə başlayıb. Buna baxmayaraq, avro beynəlxalq maliyyə sisteminin ikinci əhəmiyyətli valyutası olaraq qalır".

Maraqlıdır ki, mərkəzi banklar avroda ehtiyatlarını artırmağa davam etməkdədir.

O ki qaldı Çinin milli valyutasının əhəmiyyətinin artmasına, Avropa Mərkəzi Bankı tərəfindən 500 mln. avro ekvivalentində yuan alması bunu bir daha isbat edir. B.Ker isə hesab edir ki, Avropa Mərkəzi Bankı tərəfindən yuana yatırılan investisiya davamlı ola bilər: "Hesab edirəm ki, yuana investisiya portfelin diversifikasiyası baxımından əhəmiyyətli rol malikdir. Biz ehtiyatlarımızın likvidliyinə və əlçatanlığına nail olmaq istəyirik. Yuana investisiya uğurlu olarsa, biz bu prosesi davam etdirəcəyik".

B.Ker əlavə edib ki, 2016-cı ilin sonuna qlobal ehtiyatların 20%-i avroda saxlanılır və bu göstəricinin artmasına ümid var.

Qeyd edək ki, qlobal səviyyədə ən əhəmiyyətli valyuta dollar olaraq qalır. Belə ki, dünyada xarici borclarının, beynəlxalq ssudaların və ehtiyatların 2/3-si dolların payına düşür.

"Qaya Mətbuat Yayımı" MMC!

- **İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:**
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajımızda lazım gəldikdə dəyişikliklər etmək;
- Ən başlıcası ayda 26 dəfə nəşr olunan**
- "Yeni Müsavat" - 0.60 AZN**
- və bundan əlavə 2500 adda yerli və xarici nəşrlər.**
- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil.
- Telefonla zəng etməyiniz kifayətdir:**
- Bakı şəh. 564-63-45; 598-35-22**
- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.


Ermənistan ordusunun 5 hərbiçisi öldürülüb, 3 nəfər yaralanıb

Ötən gecə cəbhə bölgəsində baş verən gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 5 hərbiçisi öldürülüb, daha 3 nəfəri yaralanıb.


"Report" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistanın aktiv səhifələrindən biri məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 3 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölənlər və yaralıların adları dəqiqləşdirilir.

"Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi.



Aprəl döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi", - məlumatda bildirilir.



Məlumatda həmçinin qeyd olunub ki, Mardakertdə yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Azərbaycanlı alimlərin yeni dərman maddələrinin İtaliyada klinik sınaqları aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) respublikanın özcağılıq sənayesinin inkişafı üçün dünyanın aparıcı elmi müəssisələri ilə birgə tədqiqatlara start verib.

Bu barədə "Report"a institutdan bildirilib.

Institutun direktoru Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda İtaliyanın Florensiya, Türkiyənin Atatürk, Səudiyyə Ərəbistanının Kral Səud universitetlərinin alimləri ilə birgə "Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar" adlı tədqiqatlar aparılır: "AKİ-də maddələr sintez edildikdən sonra Türkiyə və İtaliyaya göndərilir. Orada mərhələli şəkildə həmin maddələrin antioksidant və fermentativ təsirləri araşdırılır. Analizlərin ilkin nəticələri müsbətdir. Aldığımız maddələr bədxassəli şişlərə səbəb olan neqativ proseslərə yüksək inhibitor təsir göstərir. Belə ki, bu maddələr qeyd olunan xəstəliklərdə standart dərman kimi tətbiq olunan tokoferol və alfa-troluks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir".

Nəticələr İtaliya Milli Tədqiqat Şurası (IMTS) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətinə cəlb etdiyi üçün Aşqarlar Kimyası İnstitutunun alimləri ilə birgə tədqiqatlar həyata keçiriləcək, yeni dərman maddələrinin klinik sınaqları aparılacaq.

Qeyd edək ki, artıq AKİ-nin alimləri AMEA və IMTS arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş müsabiqəyə layihə təklifi göndərib. Layihə reallaşacağı təqdirdə Azərbaycan elmində böyük ilk imza atılmış olacaq.

Zəhra üçün hakimiyyətə "Qarabağ Naminə Birlik" mitinqi təklifi

Tural Abbaslı: "Düşməni sevindirmək zamanı deyil"

İyulun 4-də erməni silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdü Quliyeva Sahibə İdris qızı və onun iki yaşlı nəvəsi Quliyeva Zəhra Elnur qızının ölümü ölkəni yasa boğub. Sosial şəbəkələr və mətbuat ancaq Zəhradan yazır...



Tural Abbaslı

Belə bir şəraitdə ölkənin iqtidar-müxalifət düşmələrinin birlik nümayiş etdirməsinin vacibliyi barədə fikirlər xain erməni hücumundan sonra daha da çoxəlib. Təsədüfi deyil ki, hər iki düşmənin tərəfdarları birlik çağırışında daha aktivdir. Artıq siyasətçilər səviyyəsində birlik çağırışları eşidilməkdədir.

AĞ Partiya başkanı Tural Abbaslı "Qarabağ Naminə Birlik" mitinqinin keçirilməsi barədə facebook səhifəsində status paylaşmış.

Həmin statusu təqdim edirik: "Məlum olduğu kimi, Füzulinin Alxanlı kəndi iyulun 4-də Ermənistan tərəfindən raket atəşinə tutulub. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları 1966-cı il təvəllüdü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Belə bir fakt dünyada özünə hörmət edən istənilən hüquqi dövlətə qisas hüququ yaradır. Biz imkan verməməliyik ki, bizim vətəndaşlar bu şəkildə həlak edilsin. Bunu törədən istənilən qüvvə anlamalıdır ki, belə bir addımın cavabını ən azı 10 qat, 100 qat alacaq. Özlərinin, sadəcə, 1 vətəndaşına görə böyük dövlətlər digər dövlətlərin ərazilərini bombaladıqları və orada hərbi əməliyyatlar keçirdiyi heç kəsə sirr deyil.

Azərbaycan da özünün təbii haqqından maksimum istifadə edərək Ermənistanı layiqli cavab verməli və 18 aylıq Zəhra balasının qisasını almalıdır. Bu əməliyyatlara və qisas əməliyyatına görə isə hökumət heç bir xarici dövlətlərə və qurumlara hesabat verməməlidir. Dövlətin 1 nömrəli vəzifəsi vətəndaşlarını hərtərəfli qorumaqdır.

Biz başa düşürük ki, belə bir qisas əməliyyatı başlanılsa, xarici qüvvələr bundan istifadə edib Azərbaycana təzyiqlər göstərə və öz maraqlarının təmin edilməsinə çalışsalar bilər. Odur ki, biz AĞ Partiya olaraq təklif edirik ki, qisas əməliyyatı ilə paralel olaraq paytaxt Bakıda bütün siyasi qüvvələrin, iqtidarı və müxalifətin, QHT-lərin, ziyalıların və cəmiyyətin digər bütün təbəqələri ilə birlikdə izdihamlı "Qarabağ Naminə Birlik" mitinqi təşkil edilsin. Mitinqin əhəmiyyətini, miqyasını və məqsədini nəzərə alsaq, təbii ki, bu mitinqin təşkilatçılığının hakimiyyətin üzərinə düşməsi gərəkdir. Belə bir mitinq Qarabağ mövzusu ilə əlaqəli olaraq Azərbaycana təsir etmək istəyən bütün dünya güclərinə layiqli cavab olar. Unudulmamalıdır ki, Qarabağ hər birimizin ümummilli məsələsidir və bu məsələdə bütün digər maraqlar kənara atılmalıdır. Düşünürəm ki, indi məzlum obrazı yaradaraq düşməni sevindirmək zamanı deyil. İndi qisas zamanıdır. Allah Azərbaycanımızı qorusun!".

□ **Cavanşir ABBASLI**



Zəhranın qətlə yetirilməsi məsələsi QDİƏT Parlament Məclisinin sessiyasında qaldırılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Quliyeva Sahibə və Quliyeva Zəhranın həlak olması ilə bağlı məsələ İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında qaldırılıb.

"Report"-un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri, millət vəkili Eldar Quliyev çıxışında Azərbaycan Müdafiə Nazirliyinin məlumatını iclas iştirakçılarının diqqətinə çatdırıb:

"İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdü, heç 2 yaşına tamamilə olmayan Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürüldü. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

E. Quliyev deyib ki, bir sıra beynəlxalq təşkilatlar bu təxribatı pisləyən bəyanatlar səsləndirib.

QDİƏT Parlament Məclisinin üzvlərinə öldürülmüş Quliyeva Zəhranın fotosunu təqdim edən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, dinc sakinlərə növbəti dəfə erməni hərbiçiləri tərəfindən atəşə məruz qalıblar.

"Azərbaycan sülhsevər bir dövlət kimi belə təxribatları qəti şəkildə pisləyir" - E. Quliyev bildirib.

Deputat Ziyad Səmədzadənin qızı, tanınmış bəstəkar Aygün Səmədzadənin "bakılı-kəndli" müzakirəsi bir neçə gündür ki, davam edir. A.Səmədzadə deyib ki, Bakı hər zaman burda doğulanlar üçün, onu sevənlər üçün gözəl olub: "Çünki doğmadır və bu romantika məhz doğmalıqdan yaranır. Mənə çox maraqlıdır, Bakımı və bakılıları bu qədər sevməyən adamlar burda niyə yaşayır. Hər bölgənin yalnız öz balaca Vətəni sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Orada həkim, müəllim, jurnalist, vəkil və s. ehtiyac çoxdur və nə danışsaq, nə proqnozlar versək də Azərbaycanı yalnız müştəkil aydınlıq inkişaf etdirə bilər. Beyinlərdən küçələrə tökülən pintiliyin yığılması yalnız bu torpağa, böyük Vətənə hər birimizin böyük sevgisi səbəbindən baş verir".


Bəstəkar Bakıya rüsvətini qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, ar-tıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var. Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdur. Var, başınıza dönüm, var. 23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarabənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü... sayım, yoxsa bəsdə? Xocavənd Günü, Malibəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü... Özü də ilin bütün fəsillərində və bütün aylarında..."

Bir neçə gündür ki, tanınmış şəxslərin A.Səmədzadəyə cavabı da səngimir. Deputat Aqil Abbas bu müzakirəni mənasız sayıb: "İndi bu nə mənasız və axmaq bir söhbətdir ki, bakılı-rayonlu söhbətini atırlar ortalığa. Xüsusilə sosial şəbəkələrdə vur çatlasındı. Heç gözləmədiyim halda görkəmli bir bəstəkarımız da bir açıqlama verib ki, kim Bakını sevmirsə, çıxsın getsin. Əvvəla, hara getsin, qızım? İkincisi, Bakını necə sevməmək olar, Bakı axı ürəyimizdir. Bakı Azərbaycanın mədəniyyət mərkəzidir, Bakı hamımız üçün dünyaya açılan bir pəncərədir. 1 iyul "Bakılılar günü" idi. Çox gözəl, burda qeyri-adi heç nə yoxdur. Şəhər camaatı bu günü özü üçün bayram sayır. Yeni bunu qısqaqmaq lazım deyil, qaşınmayan yerdən

qan çıxarmaq lazım deyil. Mirzə Cəlilin sözləri ilə desək, ar-tıq qanımız varsa, Qarabağ boyda Kərbəlamız var. Baxıram, rayon camaatı da dava salır ki, bəs niyə rayonların günləri yoxdur. Var, başınıza dönüm, var. 23 iyul Ağdam Günü, 1 aprel Kəlbəcər Günü, 9 may Şuşa Günü, 26 fevral Xocalı Günü, 20 noyabr Qarabənd Günü, 18 fevral Xankəndi Günü. Zəngilan Günü, Qubadlı Günü, Cəbrayıl Günü, Füzuli Günü, Laçın Günü, Ağdərə Günü... sayım, yoxsa bəsdə? Xocavənd Günü, Malibəyli Günü, Ağdaban Günü, Kərkicahan Günü, Meşəli Günü, Qaradağlı Günü... Özü də ilin bütün fəsillərində və bütün aylarında..."


Köşə yazarı Jalə Mütəllimova da tanınmış bəstəkara sərt etiraz edib: "Deyirəm ki, söylədiklərinizi sizdən öncə, Ziyad müəllimə yaraşdırdım, sonra sosial-siyasi statusunuza, sonra sənətinizə, sonra fəxri adınıza. Sonra Azərbaycanı haralardasa təmsil etmək üçün sizə verilən imkanlara. Bu sözləri adına əsərlər, mahnılar yazdığınız Azərbaycana yaraşdırdım. Hə, bu arada bugünlərdə Şəkiddə,

"Bakılı-rayonlu" söhbəti Aygün Səmədzadəni bəlaya salıb-yeni reaksiyalar



Aqil Abbas:
"Hara getsin, qızım? Bakı axı ürəyimizdir"

yeni əyalətdə, yeni kəndlilərin yanında keçirdiyiniz konsertin fraqmentlərini də izlədim və adınıza sevindim. Amma sizin bu "piara" və üsluba heç, amma heç ehtiyacınız yox idi... Yenə də mən sizi üç şeyə bağışladım, erməni gədalalarının qətlə yetirdiyi kəndli Zəhranın ruhuna, "Məktəb illəri" nə və "Tut ağacı"na".



Jalə Mütəllimova:
"Mən sizi üç şeyə bağışladım..."

"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay da mövzu ilə bağlı maraqlı sitatları yada salıb: "Bu, Hüqonun sözüdü: "Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur..." Zəlimxan da deyirdi: "Hamı bu şəhərə dipdiri gəlir. Hamının buradan ölüsü çıxır".

İlahiyyətçi Hacı İqar İbra-



İradə Tuncay:
"Bu, Hüqonun sözüdü: "Dahilər Parisdə ölmək üçün əyalətdə doğulur..."

himoğlu da mövzu ilə bağlı sosial şəbəkənin canlı yayımında öz fikirlərini açıqlayıb: "Bu məsələni uşaqlıq illərindən müşahidə etmişik. Gözümüzün qabağında insanlar olub ki, orta məktəbi rayonda təhsil alıblar, şəhərə gəliblər. Bir neçə müddətdən sonra şəhərlidən də şəhəri, ziyalı bir insana çevrilə biliblər. Tam başqa nü-



İlqar İbrahimov:
"Bu kimi məsələlər insanların daxilindəki natamamlıq kompleksindən irəli gəlir"

munələr gözümüzün qabağında olub. Şəhərdə böyümüş insanlar da müşahidə etmişik ki, rayonlu insanların içərisində olan sadəlik, təvazökarlıq, təmizliyi öz həyatlarında yaşadıblar. Əslində bu kimi ortalığa atılan süni məsələlər insanların daxilindəki natamamlıq kompleksindən irəli gəlir".

□ **Sevinc TELMANQIZI**

Qənirə Paşayevaya qarşı kampaniya aparənlər kimlərdir, məqsədləri nədir?

Millət vəkili ona qarşı kampaniya aparənlərə üsyan elədi; **İlhamiyyə Rza:** "Məqsəd onu yolundan sapdırmaq, ruhdan salmaqdır"

"Sosial mediada bir qrup təbiiyəsiz var, adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar. Harada, kimə demişəm bilən yox".

Millət vəkili Qənirə Paşayeva bu sətirləri özünün sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Xanım deputat ünvanına şər-böhtan yağdırənlər haqqında daha sonra bunları bildirib: "Bu təbiiyəsizlərin ailəsində, nəsində şəhid varmı, bilmirəm, amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükür, əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə də, ölkəm üçün, Qarabağ davamızı üçün etməyə çalışmışam. Bu adamlara birçə şey demək istəyirəm: bu qədər çirkinləşməyin! Amma təbii ki, bu mənaviyətə sahib insanlara bu sözlərin bir təsiri ola bilməz".

Q.Paşayeva onu qəzəbləndirən məsələ barədə bunları bildirib: "Neçə illər öncə qaradaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemin-

dən danışdıqdan, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra bir adamın hamının yanında yaxınlaşaraq türkçə "siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm" deyib əlini uzatdıqda hər kəsin içərisində "pasportunuzu verin, baxım görüm sizin adınız-familiyanız nədir" deməliydimmidi? İndi həmin vaxt tədbirdən yayılmış şəkillərin içindən seçib başına adımdan yalan yazılar yazıb paylaşıb guya mənə zərər vurmaq istəyən mənaviyətdən yoxsul bəzi insanlar! Bir də ki, çıxışınızla düşmən millətin mensubunun hər kəsin içərisində sizdən, xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu, onu da bilmirəm... Hər halda, mən eşitməmişəm..." **Депутат ардыңна бунлары йазыб:** "Heç nə demirəm, keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız, bəlkə məni etdiyiniz bu çirkin-

liklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır dərsi keçmək üçün mənəvi haqqınız vardı deyirdim..."

Q.Paşayevanın şəxsinə, fəaliyyətinə yönəlik qarayaxma kampaniyasına verdiyi reaksiyaya çoxsaylı insanlar münasibət bildirib, bu kampaniyanı aparənlər lənətlənib. Ona dəstək verənlərə xanım deputatın sonrakı münasibəti də maraqlıdır: "Təşəkkürlər sözləriniz üçün, dostlar! Amma kişi kimi öz adını yazmayıb ümumi bir adla səhifə açıb kimlərinə adından yazı yazanlar sərbəh məsuliyyətə cəlb etsələr, bəziləri deyəcək "bəs, söz azadlığı?" Söz azadlığı başqasının adından yalan yazmaq deyil... Bəli, gərçəkən də bəzi ölkələrdə olduğu kimi, bizdə də sosial media, sosial şəbəkələrlə bağlı qanunvericilik güclənməlidir. Yoxsa bir adam ümumi adlarla 20-30 səhifə yaradıb yalanlar yayıb insanlara zərər vuracaqsa, bunun adı söz azadlığı deyil".

Qənirə Paşayeva ilə danışmış bu kampaniyanı aparənlərin



məqsəd-məramlarının nə olması barədə onun münasibətini geniş şəkildə öyrənmək istədik. Lakin daim aktiv fəaliyyətdə olan, Azərbaycan heqiqətlərini dünya boyunca yaymaqdan usanmayan millət vəkili bu dəfə də ölkə xaricinə səfər etməsi və telefonunun şəbəkə xidməti xaricində olması səbəbindən əlaqə saxlaya bilmədik.

Qeyd edək ki, jurnalist İlhamiyyə Rza da xanım deputata qarşı tənqidi yazıb. O, facebook statusunda yazıb: "Dəyərli vətəndaş (digər titulları sadalamıram, çünki hamısı sırada bundan sonra gəlir) Qənirə Paşayevanı yaxından və uzaqdan tanıyanlar, zərəcə vicdanı olanlar onun gördüyü işləri, niyyətini, zəhmətlərini görür və bilirlər.

mi" deyirlər. Həmin an Qənirə xanım məgər "verin pasportunuza baxım kimsiniz deməlidir?" Hətta baxsa belə, Türkiyə pasportunda milli kimlik göstərilir, mənçə. Yeni məsələni, ona deyiblər ki, sən yanında şəkil çəkdirən gənc kürddür, PKK-çidir. Türkiyədə bir qadın var, kürd deputat. Deyirlər ki, bəs onun oğludur, sən onun oğlu ilə şəkil çəkdimisən. Absurddur. Qənirə də baxıb ki, bəs heç o, deputat qadın ailə də qurmayıb, nə oğlu? Yeni tamamilə əsassız. Məqsəd onu yolundan sapdırmaq, ruhdan salmaqdır".

"**Milli Məclisin deputatları arasında hamıdan çox xalqın yanında gördüyüm millət vəkili o. Daim Şəhid məzarlarının başı üstündə ürək ağrısı ilə dayanıb Şəhid analarını bağrına basan, Şəhid xanımlarına təsəlli verən, Şəhid balalarına qayğı göstərən, müharibə veteranlarına, müharibə əlillərinə səmimi bir diqqət və ehtiramla yanaşan, Azərbaycan əsgərinə öz qardaşı, öz övladı kimi baxan Qənirə Paşayeva... Mən bu adın Azərbaycan insanına nə qədər doğma və əziz olduğuna heç vaxt şübhə ilə yanaşmamışam. Bilirəm ki, bu ad çoxlarının ürəyində ümid qığılcımı, inam təşnəsi, sevgi ünvanı kimi daim əziz tutulur. Onu da bilirəm ki, bu Tomris qeyrətli millət vəkili üçün heç kimin müdafiəsinə ehtiyacı yoxdur. Elə mənim özümün də..." Sherg.az xəbər verir ki, bu barədə öz facebook səhifəsində, tanınmış əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli yazıb.**

□ **E.PAŞASOY**



Türkiyə çevriliş cəhdindən bir il sonra...

Hüseyinbala SƏLİMOV

Çox az müddətdən sonra Türkiyədə ötən il iyulda baş vermiş çevriliş cəhdinin üstündən bir il keçəcək. Ölkə mediası artıq həmin qanlı olayı bir daha təhlil etməklə və bu müddət ərzində siyasət sükamının hara yan aldığını özü üçün təxmin etməklə məşğuldur.

Elə bizi də bu məsələ az düşündürür. Ən çox maraq doğuran təbii, olayın ölkənin daxili siyasi durumunda nə qədər iz buraxmasıdır. Bunu bir cümlə ilə belə ifadə etmək olardı ki, son bir ildə Türkiyədə bəlkə də ötən on illiklərdən əvvəlki ən böyük siyasi sərbətlilik dalğası yaşandı.

Amma bizi daha çox Türkiyənin regional və global geosiyasət teatrındakı yeri düşündürür. Bu müddət ərzində Türkiyə ilə Rusiyanın münasibətlərində xeyli mülayimləşmə baş verdi. Təsadüfi deyil, iki ölkə arasında soyuqluğa gətirib çıxarmış məşhur təyyarə olayının da ordudakı müxalif elementlərlə bağlılığı aşkar oldu.

Hazırda münasibətlər tam ideal olmasa da, hər halda, inkişaf tempindədir, getdikcə daha dinamik və intensiv xarakter alır. Təbii, biz bu iki dövlətin münasibətlərindəki mülayimləşmənin ifadəsini ilk növbədə Qarabağ probleminə görmək istəyirik. Amma çox təəssüf ki, məsələ hələ bu mərhələyə gəlib çıxmayıbdır. Üstəlik, Rusiyanın hətta artıq dost hesab etdiyi Türkiyəni nə vaxtsa Qafqaz problemlərinin çözülməsinə cəlb edəcəyi bir o qədər də inandırıcı görünmür. Halbuki ötən il diplomatlar hətta bu xüsusda müəyyən vədlər verirdilər...

Türkiyənin əsas müttəfiqinə - ABŞ-a gəldikdə isə bu müstəvidə də problemlər olduqca çoxdur. Türkiyə hökuməti ötən ilki çevriliş cəhdinin məhz ABŞ-dan, F.Gülən tərəfindən idarə olunduğunu iddia edir. Amma bir il keçsə də ABŞ Güləni Türkiyəyə təhvil verməyə tələsmir. Bunun da bir neçə səbəbi vardır.

Qərarı ABŞ məhkəməsi verməlidir. Belə proseslərsə çox uzun çəkir. Digər tərəfdən, adətən dövlətlər öz ölkələrində siyasi motivlərdən təqibə məruz qalacaq şəxsləri təhvil vermirlər və yaxud da bunu çox çətinliklə edirlər. Başqa bir səbəb budur ki, ABŞ hökuməti Türkiyəyə qarşı təzyiqlə imkanı əldən vermək istəmir. Etiraf etmək lazımdır ki, kürdlər də, elə F.Gülən də ABŞ-ın əlində Türkiyə hökumətinə təzyiqlənmək üçün yaxşı bir "rıçaq"dır...

Bütün bunlara baxmayaraq çevriliş cəhdindən bir il sonra da Türkiyə yenidən regional geosiyasət teatrının əsas aktyorlarından biridir. Bəli, söhbət heç şübhəsiz, Qəter böhranından gedir.

Qəterin Türkiyə üçün böyük önemi vardır. Bu kiçik ölkəni Türkiyədə "qara günün dostu" adlandırırlar. Qəter kiçik olsa da çox varlı ölkədir və Türkiyəyə böyük maliyyə yardımları edir.

Həm də burada başqa bir məsələ də vardır. Səudiyyə Ərəbistanı Türkiyənin bölgədəki təsirini azaltmağa cəhd edir. Açıqı, ABŞ da müəyyən mənada bu prosese yardımçıdır. D.Tramp ilk xarici səfərini heç də təsadüfən Səudiyyədən başlamadı. Tramp ölkədən çıxmamış artıq ərəb ölkələri Qəterlə diplomatik əlaqələri kəsdi...

Türkiyə regionda Səudiyyəyə açıq qıçıq yaradır. Burada hər bir məsələ diqqətdədir. Məsələn, indi İstanbula dünyanın ən böyük aeroporti inşa edilir. Bu isə İstanbula əvvəlki statusunu - Şərqlə Qərb arasında bir qapı olmaq statusunu qaytarmağı vəd edir.

Hazırda regionda əsas tranzit mərkəzi rolunu Dubay oynayır. Amma inşa ediləcək aeroport onun bu üstünlüyünə son qoymaq iddiasındadır. Qərez, bütün sferalarda çəkişmə gedir. Ona görə də bir vaxt R.T. Ərdoğanın Türkiyəyə keçmiş xilafət nüfuzunu qaytaracağı haqqındakı fikirlər səslənəndə bunun heç də asan olmayacağını deyirdik. Kiçik Qəterin belə qarşısında "Əl-Cəzirə" kanalının bağlanması tələbini qoyan teokratik ərəb monarxiyalara heç razı olarmı ki, bölgədə dünyəvi və demokratik ölkə olan Türkiyənin nüfuzu artsın? Təbii ki, bunun başqa səbəbləri də yox deyildir. Bölgədə panərəbizm deyilən fenomen də var. Məsələyə bu aspektdən yanaşanda ərəblərin özlərinin də könlündən keçmiş xilafətin nüfuzunu və təsir dairəsini özünə qaytarmaq istəyi keçir və bu geosiyasi arealda Türkiyə onlar üçün çağırılmamış bir qonaqdır...

Qərez, ötən bir il qardaş Türkiyə üçün heç sakit keçmədi. AKP hakimiyyəti bir az da gücləndi - xüsusən də konstitusiyaya islahatlarından sonra...

Bəs Türkiyə özü necə? Bunu deməyə hələ tələsmirik, çünki güclü hakimiyyəti dünyanın ən zəif ölkəsində də bərqərar etmək olur. Güclü dövlət isə başqa bir şeydir. Biz isə Türkiyəyə güclü dövlət olmağı arzu edirik...

Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqələrini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozub.

zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və

ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Politoloq Qabil Hüseynli "Yeni Müsavat"a bildirib ki, prokurorluqda cinayət işinin açılması lazım idi və bu edildi. Ancaq Azərbaycan tərəfi bu məsələyə hüquqi qiymət verilməsində təkə Füzulu Rayon Prokurorluğunda açılan cinayət işi ilə qane olma-

rı pozaraq qırğınlar törədiblər. Qazaxda Baqanis-ayırım kəndi ermənilər tərəfindən tamamilə yandırılmışdı. Bu zaman dinc əhalinin böyük hissəsi orada yandırılıb. Biz Ermənistanın bu cür insanlığa qarşı törətdiyi cinayət faktlarını beynəlxalq hüquqi müstəviyə daşmalıyıq. İstənilən vandal aktlar hüquqi qiymət aldıqdan sonra siyasi qiymət ala bilər. Çünki öncə hüquqi müstəvidə araşdırılır, sonra siyasi müstəviyə daşılır. Ermənistanın iyulun 4-də Alxanlı kəndində dinc sakinlərə qarşı törətdiyi cinayət də daxil Qarabağ savaşı başlandıqdan indiyə qədər törətdik-

"Azərbaycan Ermənistanı Beynəlxalq Tribunalaya verməlidir"

İşğalçı ölkənin Beynəlxalq Tribunalada cavab verməsi üçün inkar olunmaz faktlar ortada

Baş Prokurorluğun mətbuat xidmətindən müsəvat.com-a bildirilib ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də, saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxslər 1965-ci il təvəllüdü Quliyeva Səlimnaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həmin faktlarla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə



Qabil Hüseynli

fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini

malıdır. Azərbaycanın Beynəlxalq Tribunalaya müraciət etmək hüququ var və bu hüquqdan istifadə etməliyik. Ermənistanı Beynəlxalq Tribunalaya verməliyik: "Əlbəttə, bu, müxtəlif instansiyalardan keçməlidir. Azərbaycandakı müvafiq hüquqi orqanlar Ermənistanın Alxanlı kəndini atəşə tutması və biri azyaşlı olmaqla, iki dinc sakinin öldürülməsi ilə bağlı istintaq aparmalı, buna hüquqi qiymət verilməlidir. Bundan sonra isə Beynəlxalq Tribunalaya müraciət edilməlidir. Biz, ümumiyyətlə, ermənilərin Azərbaycan ərazilərinə hücumlara başlamasının ilk vaxtlarından Beynəlxalq Tribunalaya ciddi şəkildə işləməyi öyrənməli idik. Ermənilərin bu illər ərzində əksər hərəkətləri Beynəlxalq Tribunalaya çıxarımaq üçün yetərlidir. Xocalının, Qaradağlının, Kəlbəcərin işğal zamanı dinc əhaliyə qarşı qırğınlar törətmələri, digər rayonlarımızı işğal edəndə də Ermənistan dinc əhaliyə qarşı bütün beynəlxalq normala-

ləri vandalizm aktlarının hamısı haqda sənədləri toplayıb Beynəlxalq Tribunalaya, Haaqa Məhkəməsinə müraciət edilməlidir".

Politoloq vurğuladı ki, iki yaşlı uşağın Ermənistan tərəfindən artilleriya atəşi ilə qətlə yetirilməsi faktını Azərbaycan dövləti beynəlxalq hüquq müstəvisinə nəyin bahasına olursa-olsun çıxarmalıdır. Çünki ikiyaşlı uşağın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi hərbi cinayətdir. Cəzalandırılmalıdır. Haaqa Tribunalası bu cür qətlər törədən hərbcilər üçündür. Bir-iki il öncə Aralıq dənizinin Türkiyə sahillərində dənizdə batan, təxminən Zəhra yaşda bir miqrantın cəsədi sahilə çıxmışdı, bütün dünya ayağa qalxdı. İndi də bəşər əhli eyni reaksiyanı göstərməli, aqressoru qınamalı, cəzalandırılmalıdır. Bunun üçün isə Azərbaycan dövləti ciddi hüquqi, siyasi işlər həyata keçirməlidir.

□ Etibar SEYİDAĞA

Kaspşik ermənilərin atəşi nəticəsində nənə və nəvənin həlak olduğu yerə baxış keçirib



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Füzuli rayonunun Alxanlı kəndi istiqamətində qoşunların qarşıdurma xəttində olub.

Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrailov APA-nın Qarabağ müxbirinə bildirib ki, erməni silahlı bölmələrinin iyulun 4-də açdığı atəş nəticəsində həlak olmuş kənd sakinləri - 1966-cı il təvəllüdü Sahibə Quliyeva və nəvəsi, 2015-ci il təvəllüdü Zəhra Quliyeva dəfn

olunan vaxt A. Kaspşik hərbcilərin müşayiəti ilə avtomobillə onların yanından keçərək ön xəttə gedib.

Ön xətdə müşahidələr aparılan şəxsi nümayəndə hərbcilərin müşayiəti altında Alxanlı kəndinə qayıdaraq, erməni silahlı bölmələrinin dünən axşam atdığı mermilərin düşdüyü, kənd sakinlərinin həlak olduğu yerə baxış keçirib.

A. Kaspşik kənd sakinləri ilə görüşməyib.

İşğalçı Ermənistanın Azərbaycan ərazilərindəki ordu-su iyulun 4-də saat 20:40 radələrində növbəti vəhşilik aktı həyata keçirib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlük minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyat olunub. Müdafiə Nazirliyi bildirir ki, baş vermiş təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



dırmaq üçün addım atmalıdır".

Milli Məclisin sədr müavini Bahar Muradova da ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Alxanlı kəndində törədilən erməni vəhşiliyi ilə bağlı məsələ qaldırıb. Vitse-spiker "təmas xəttində baş verən, mülki insanların ölümünə görə məsuliyyət Ermənistanın hərbi-cinayətkar rejiminin üzərinə düşür"-deyə, bəyan edib.

Zəhra Quliyevanın yayılmış qanlı şəklilə Azərbaycanda ictimai rəyin nədən ibarət olduğunu üzə çıxarıb. Cəmiyyətin rəyi belədir ki, daha işğalçı ilə danışıqın heç bir mənası qalmayıb və Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Sözsüz ki, bu qərarın verilməsi səlahiyyəti Ali Baş Komandana

hərbi infrastrukturuna kütləvi zərbə endirməlidir. Bunun hədəfi isə bizim Ermənistan-Azərbaycan sərhədində tam hərbi nəzarətimizi bərpa etmək olmalıdır. 2. Beynəlxalq ictimaiyyətə bu terrorizm və vandalizm aktının qınanması üçün müraciət olunmalıdır. Diplomət qeyd edib ki, konfliktin həlli ilə bağlı siyasətimiz dəyişməlidir: "Bu, belə davam edə bilməz". (axar.az)

Bu arada XİN başçılığının planlaşdırılan görüşündən imtina olunması da təklif olunur. "Fikrimcə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədov erməni hərəkatı ilə iyulun 11-nə nəzərdə tutulan görüşdən imtina etməlidir. Bu arada "qısa əməliyyat" vasitəsilə Ermənistanla hərbi təzyiqlə artırılmalı, eyni zamanda böyük dövlətlərə aydın mesaj göndərməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qəddər atəşkəse rü-ayət edəcəyimizi bizdən gözləməsinlər. Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyi təmas halında çalışmalıdır. Biri vurmalı, o biri vurana haqq və dəstək qazandırmalıdır". **Politoloq Elxan Şahinoğlu belə deyib.**

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə salınması gündəmdə olmasa da, bu məsələ kompleks şəkildə araşdırılmalı və qərar verilməlidir". **Bunu isə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.**

"Cəbhə bölgəsindən gələn acı xəbər hamımızı sarsıtdı. 18 aylıq körpəmizin qətlə yetirilməsi Xocalı soyqırımının davamıdır. İmza da eynidir - Sərkisyan. Sadəcə, cinayətkar cəzasız qalanda yeni cinayətlər qaçılmazdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, AŞ PA, Avropa Birliyi ciddi düşünməli, cinayətlərə və cinayətkarlara ikili münasibətin yeni faciələrə yol açdığını görməli, qətiyyətli addım atmalıdırlar. Əks təqdirdə, kimsə ədalət və hüquqdan danışmasın. Azərbaycan iqtidarı da düşünmüş, planlı addım atmalıdır. Bəlkə də bu Ermənistan və onun himayədarlarının Azərbaycana təxribata çəkmək və daha böyük itkilərə üz-üzə qoymaq planının bir hissəsidir. Düşünmək lazımdır, həm də çox ciddi". **Bu fikirlər isə Ümid Partiyasının sədri İqbal Ağazadəyə məxsusdur. Partiya sədrinin sözlərinə görə, atdığımız addımlar qəti və sanballı olmalıyansa, daşları yerindən oynatmağa dəyməz:** "Müharibə ilə işğal olunmuş torpaqlarımızı geri almağa hələlik kimsə neinki dəstək vermir, əksinə, hamı əleyhimizdir. Mən də keçmiş döyüşçü və Qarabağ torpağının övladı kimi narahat və qəzəbliyəm. Lakin qəzəb və kin qələbə üçün kifayət etmir. Zəhra bələmizin və nəvəsinin ruhu qarşısında baş əyirəm..."

Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markovun fikrincə, rətlər danışıqlar masasına tez bir zamanda oturmaması, regionda genişmiqyaslı müharibə qaçılmaz olacaq: "Aprel döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Ona görə də rətlər danışıqlar masasına oturulmalıdır. Dünya ictimaiyyəti ilk növbədə Ermənistanı danışıqlar masasına oturmağa məcbur etməlidir. Rusiya və dünya ictimaiyyəti Ermənistan rəhbərliyinə güclü təzyiqlər göstərməlidir" (APA). **S.Markov Ermənistan silahlı qüvvələrinin dinc sakinlərə qarşı fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin vacibliyini vurğulayıb:** "iki yaşlı körpənin öldürülməsi, bu vəhşiliyə dünya ictimaiyyəti lazımi qiymət verməlidir. Ermənistan dövləti ekspansiyada günahlandırılmalıdır. Onlar qonşu ölkənin ərazisini-Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Bu işğala son qoyulmalıdır".

□ **Elsad PAŞASOY**

Xalq müharibə istəyir-Zəhra

Üçün savaş qərarı verilməli!!!

Füzulidə öldürülən çocuğun qatili məlumdur; **XİN:** "Alxanlı vurmaq əmri Sərkisyandan gəlib"; Ermənistan xarici işlər naziri ilə iyulun 11-də keçiriləcək görüşdən imtina təklif edilir; həmsədrlər yenə sülh deyir; **vitse-spiker:** "...Bizim ayrı çıxış yolumuz qalmır"

Ermənistan bu davranışları ilə beynəlxalq qanun və konvensiyalara təcavüzünü, danışıqlardan imtina xətti götürdüyünü, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrliyini tanımadığını nümayiş etdirdi.

Ancaq çox qəribədir ki, Azərbaycanın dinc sakinlərinin, xüsusən körpə uşağın qətlə yetirilməsi faktına ATƏT-in Minsk Qrupunun həmsədrləri sıradan bir hadisə kimi reaksiya veriblər. "Turist diplomatlar" Alxanlı kəndində baş vermiş və mülki şəxslər də daxil olmaqla, insan ölümü ilə nəticələnən hadisədən xəbərdar olduqlarını qeyd edərək, rətləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Bəyanatda işğalçı Ermənistanın əməli pislənmir, sanki həlak olanlar avtomobil qəzasının qurbanı olublar, erməni təcavüzünün yox. Həmsədrlərin bəyanatına hətta keçmiş həmsədr Metyu Brayza da ironiya ilə yanaşdı.

Sözsüz ki, Alxanlı sakinlərinin hədəfə alınması Ermənistan rəhbərliyinin və onun himayədarlarının tapşırığı əsasında baş verib, əks təqdirdə, işğalçı ordu özbaşına belə qərar qəbul etməzdi. Əslində 2 yaşlı uşağın və onun nənəsinin hədəfə alınması Qarabağ münaqişəsi başlayandan yeganə fakt deyil. Dünya Ermənistan prezidentinin mahiyyətinə çoxdan bələddir, 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik etdiyi dövrdən. Bu, həmin Sərkisyanıdır ki, Xocalı soyqırımında şəxsən iştirakını beynəlxalq araşdırmaçı Tomas de Vaalla söhbətində dilə gətirmişdi. **Sitat:** "Xocalıya qəddər Azərbaycan tərəfi elə bildirdi ki, bizimlə zarafat etmək olar". Sərkisyanın rəhbərlik etdiyi erməni terrorçuların Xocalıda 613 nəfəri qətlə yetirib ki, onların 63 nəfəri uşaq, 106 nəfəri qadındır. Yəni Sərkisyan körpə qatili kimi tanınır. Alxanlı qətləmi də buna daha bir sübutdur. Deməli, S.Sərkisyanın rəhbərlik etdiyi Ermənistanla sülh danışıqlarının heç bir mənası yoxdur. Azərbaycan dinc tənzimləmə üçün hər cür vasitəyə el atdı, hətta Bakı Sülh Platformasını təsis elədi. Lakin Ermənistan rəhbərliyi öz havadarlarının tapşırığı ilə Azərbaycana qarşı düşmən siyasətini davam etdirdi.

Rəsmi Bakı hadisə ilə bağlı beynəlxalq qurumların məlumatlandırılıb. "Bu hadisə Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması deməkdir". **Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.** "Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verilib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kəspiklə danışıb. Azərbaycanın



ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb". H.Hacıyevin sözlərinə görə, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: "Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kəspik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək" deyir, H.Hacıyev bildirib.

Müdafiə Nazirliyinin mətbuat

xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, düşmən tərəfinin itkiləri olsa da, gizlədilir. "Yaxın vaxtlarda məcbur olub məlumat verəcəklər. Ermənistan dərhal qatil sifətini qorumaq üçün yalan məlumatlar yayaraq, Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini bildirib. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərgah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirilir ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağı yalandır". **V. Dərgahlı qeyd edib ki, bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq:** "Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin

üzərinə düşəcək".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb. "İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mermirlərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət içi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir", - deyir o qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayıb. "Ermənistanın törətdiyi bu hadisənin şiddətlə qınayırıq. Bu xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləyirik"-bəyanatda deyilir. İsrailin Azərbaycanı səfiri Dan Stav isə baş verənlərdən dəhşətə gəldiyini və derindən kədərləndiyini vurğulayıb.

Ermənistan ordusunun bu vandallığı ilə bağlı artıq Bakı beynəlxalq təşkilatlara müraciət edib. ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev 5 iyulda Minskde ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək deyib ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədlilik şəkildə törədilmiş hücumdur. "Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır".



“Yasamal MTK” Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır

Orxan Əfəndizadə: “Tələbim odur ki, mənzilimi versinlər”

“Mən mənzilimi tələb edirəm. “Yasamal MTK” 2012-ci ildən bəri vaxt uzatmaqla məşğuldur. Müqavilə bağlayanda mənə inandırdılar ki, 3 aya evi tikib verəcəklər. İnandım, pulu ödədim. 5 il ötüb, mənzilimi vermirlər. Tələbim odur ki, mənzilimi versinlər”. Bu sözlərin müəllifi Orxan Əfəndiyev jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. Orxan Əfəndiyevin sözlərinə görə, 2012-ci ildə atasından qalma mənzili də, üstelik, banklardan götürdüyü kreditlər də oğluna gəlib: “Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb “Yasamal” MTK-ya verdim. Pulu almazdan öncə inamla deyirdilər ki, 3 aya bina hazır olacaq, mənzilinizi alacaqsız. Elə inandırdılar ki, heç bir tərəddüdsüz pulu verdik. 3 ay illərə çevrildi. Üstündən 5 il keçib, bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda bağlanan müqavilə var. Mənə maliyyə arayışı da veriblər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Mənzili mənə satanda dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətinə çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstelik, MTK-da mənə hədələdilər, dedilər ki, binaya gəlmə”.

O.Əfəndiyev pulunu ödədiyi mənzilin ona təslim edilməsi üçün Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib. Məhkəmə iddianı təmin edərək “Yasamal” MTK-nın üzərinə O.Əfəndiyevə mənzilin verilməsini qəet edib. “Yasamal” MTK-da qanunsuzluqla üzleşən tək O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. Cavabdeh tərəf “Yasamal” MTK-nın sədri Cahangir Alişovdur. Orxan Əfəndiyev MTK-dan evi alıb və mənzilin dəyərini tam ödədikdən sonra ona maliyyə arayışı verilib. Sonradan isə onun aldığı mənzilə qapı quraşdırılıb. Müqavilədə isə mənzilə MTK tərəfindən qapı quraşdırılması nəzərdə tutulmayıb. MTK-nın işçisi Faiq də Orxana deyib ki, sədr Cahangir Alişov mənzili başqa şəxsə satıb. Əvvəlcə dedilər ki, mənzilə görə borc var, ona görə qapı qoyulub. Sonra araşdırma aparıldı, məlum oldu ki, borc yoxdur. Bundan sonra da mübahisə qarşı tərəfin qanunsuzluqlarına görə davam etdi və məhkəməyə müraciət etdik. İddiamız tam haqlıdır. “Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilə buraxmır”.

Yasamal Rayon Məhkəməsinin qətnaməsini qarşı tərəf mübahisələndirib. Abşeron Rayon Məhkəməsi O.Əfəndiyevə məhkəməyə belə dəvət etmədən “Yasamal MTK”-nin xeyrinə qərar çıxarıb. Tərəflər arasında bağlanan müqavilə qanunsuz olaraq ləğv olunub. Bundan sonra O.Əfəndiyev Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinə üz tutub: “Vaxt uzatmağa çalışırlar. İlk məhkəmə iddiamız zamanı da belə etdilər. Məhkəmə araşdırmaları gedən müddətdə müşahidəçi oldular. Prosesin sonuna yaxın MTK qarşılıqlı iddia verdi ki, guya maliyyə arayışını mənə səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosesual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilməlidir. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etmişdi. İndi də süni şəkildə prosesin uzanmasına çalışırlar. Mən evimi tələb edirəm, bunlar vaxt uzadırlar, düşünürlər ki, bezib əl çəkəcəyəm”.

Mövzunu diqqətdə saxlayacağıq.

□ E.MƏMMƏDƏLİYEV

Gələnlə il ölkəmizdə keçiriləcək prezident seçkilərinə 16 ay qalmasına baxmayaraq, artıq iddiaçıların adları məlum olmağa başlayıb. Əgər indiyə qədər namizəd kimi seçkilərdə Müsavat Partiyasının sabiq başqanı, MSDM rəhbəri İsa Qəmbərin adı keçirdisə, artıq iki siyasətçinin ismi halanmağa başlayıb.

mız olacaq. O vaxtdan və bütün namizədlərin adı məlum olandan sonra birlik barədə danışa bilərəm. İndi bu barədə danışmaq tezdir. Biz siyasi partiya olaraq seçkilərə hazırlaşırıq. Qurultayımız iştirakla bağlı qərar verəndən sonra birlik müzakirələri ola bilər. Açıq, indiki vaxtdan 2018-ci il seçkiləri zamanına baxsaq, birlik

zədləri olub və onların əsas işi YAP namizədinə dəstək vermək olub. Müxalifət isə hər zaman bu prosesdə özünü təkləyib. Bizim təklif etdiyimiz birlik modelində isə partiya və təşkilatlar öz aralarında funksional əməkdaşlıq edir və hər təşkilat öz namizədi ilə çıxış edir. Namizədiyin verdiyi imkanlardan istifadə edərək siyasi vəziyyə-

bədən ki, hakimiyyəti tam dəyişə bilmiriksə, heç olmasa nəyinsə dəyişikliyi əvvəlkindən daha yaxşı variantdır. Bəlkə namizəd dəyişikliyi şəraitində şərtlərin dəyişəcəyini görə bilərik. Bu, YAP-ın nəzarəti saxlayacağı variantda seçkilərin gediş ssenarisidir. Lakin qarşıdakı beynəlxalq və regional, üstəgəl, ölkədaxili

Müxalifətdə “yenilər”

“köhnələrə” qarşı

Gələnlə ilin prezident seçkilərində yeni birlik yarana bilərmə?

Bunlar AG Partiya başqanı Tural Abbaslı və VIP sədri Əli Əliyevdir. Hər iki şəxs günlər öncədən seçkilərdə namizəd olacaqlarını açıqlayıblar. Görünən odur ki, 2018-ci ildəki seçkilərdə namizəd bolluğu yaşanacaq. Çünki elə siyasətçilər var ki, iddialarını hələ ortaya qoymasalar da, namizəd olacaqlarını indidən demək mümkündür. Seçkilərə hakimiyyətin tək namizədlə gedəcəyinə kimsədə şübhə yeri qalmayıb, amma müxalifət düşərgəsinin təxmini 10-a yaxın namizədinin olacağını demək mümkündür. Yalnız vahid bir birlik yaranacağı təqdirdə demokratik düşərgənin iddiaçıları azala bilər. Amma pərakəndə şəkildə fəaliyyət göstərən bir düşərgənin böyük birlik yaradacağından danışmaq güllünc görünür. Lakin 16 ay ərzində nələrinə dəyişmə ehtimalları var. Artıq siyasi partiyalar daxilində birlik müzakirələrinin getdiyi barədə də xəbərlər yayılıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, müxalifətin namizədlərinin çox olması daha çox seçicinin prosesə qatılmasına səbəb ola bilər: “Müxalifət daxilində namizədlər çox olarsa, seçkilərin ədalətli və şəffaf keçirilməsi istiqamətində birgə fəaliyyət olarsa, o zaman birlik üçün heç bir problem yoxdur. Əks təqdirdə, hər kəs öz prizmasından çıxış edərək, proseslərə öz marağından yanaşacaqsa, təbii ki, gözələnən olmayacaq. Amma müxalifətin namizədlərinin çox olması insanların seçki proseslərinə daha çox qoşulmasına şərait yaradır. Yaxşı olardı ki, müxalifət birlişib bir namizədlə iştirak etsin. Lakin bu olmasa belə, çoxlu namizədlə qatılıb cəmiyyətin proseslərə münasibətini dəyişmək mümkündür. Təbii ki, bu zaman doğru müəyyən edilə bilər. 2018-ci ildə qurultay-



formatı görünür. Amma fərqli birlik yarana bilər”.

AG Partiya başqanı Tural Abbaslı yayılan xəbərlərə belə münasibət sərgilədi: “Növbəti seçkilərdə müxalifətin hansısa böyük bir birliyin olacağına inanmıram. Ən azından 2013-cü ildəki Milli Şura kimi birliyin olmayacağı artıq dəqiqdir. Müxalifətdəki bugünkü vəziyyət belə deməyə tam əsas verir. Sonuncu prezident seçkilərindən sonra siyasi səhnədə istər iqtidar, istərsə də müxalifət düşərgəsində dəngələr xeyli dəyişib. Yeni status-kvo artıq başqa realiaqları diktə edir. Odur ki, bu dəfə vahid namizəd mövzusu aktual olmayacaq. Ümumiyyətlə, mən düşünürəm ki, müxalifətin bu günə qədər əldə etməyə çalışdığı formatdakı vahid komanda və vahid namizəd tezisi kökündən yanlış idi. Elə hər seçkidən sonra hansısa real siyasi nəticənin olmaması və hətta müxalifətin daha da zəifləməsi dediklərimin sübutudur. Mən düşünürəm ki, seçkinin ilkin mərhələsində müxalif düşərgədən nə qədər çox namizəd çıxış etsə, imkanlar da bir o qədər çox olar. Hər kəs öz cəbhəsində hakimiyyətlə mübarizə aparsa o təklənər. Ancaq tam əksinə, bu metoddan bu günə kimi hakimiyyət kifayət qədər uğurla istifadə edib. Fikir versəniz görürsünüz ki, Azərbaycanı keçirilən bütün prezident seçkilərində namizədlərin 80%-i iqtidarın saxta nami-

tə təsir etməyə və xalqı aktivləşdirməyə çalışılır. Ən sonda isə müxalifətin digər namizədləri arasından daha önə çıxan namizəd vahid namizəd elan edilir və son çıxışlarda xalq ona səs verməyə çağırılır. Dediym tipdə birliklər qurulsun, hansısa uğurlara ümid etmək olar. Ancaq ənənəvi yanaşma ənənəvi nəticəyə gətirib çıxaracaq. Biz bu istiqamətdə təbii ki, bizə dost partiya və təşkilatlarla mütəmadi müzakirələr aparırıq. Olması mümkün variantlar ətrafında və atacağımız addımlar barədə polemikalarımız olur. Demək olar ki, AG Partiya olaraq əməkdaşlıq edə biləcəyimiz və əməkdaşlıq etməkdə maraqlı olduğumuz bütün təşkilatların xəritəsini müəyyənləşdirmişik. Seçkilər olarsa bu seçkilərdəki maraqlarımızın da nələrdən ibarət ola biləcəyini müəyyənləşdirmişik. Bir sözlə, bu istiqamətdə kifayət qədər ətraflı və dərin işləyirik”.

VIP sədri Əli Əliyev gələnlə seçkilərin çox önəmli olduğunu düşünür: “Növbəti prezident seçkiləri ölkə üçün yeni mənə kəsb edəcək. Belə ki, qənaətimizə görə, hakim partiya 2013-cü il seçkilərində hədəflədiyi prosesini-namizəd dəyişikliyinə etməyə təşəbbüs göstərə bilər. Yeni namizədin ortaya çıxması isə YAP idarəçiliyi üslubunun dəyişikliyi kimi təzahür edə bilər. Bu baxımdan, qarşıdan gələnlə seçkilər çox önəmlidir. O sə-

turbulentli dönmə fors-majoran ehtimalını yüksəldir. İstisna deyil ki, yeni namizədə qarşı regional dövlətlərdən də təpki gəlsin. Elə olarsa, 2013-cü il misalı Milli Şuraya bənzər qurum və ya hərəkatlar ortaya çıxsın, namizəd də irəli sürülsün. Kənar təsirsiz də müxalifətin təşkilatlanma potensialı az da olsa qalıb. Bunun üçün ciddi impuls hakimiyyətdaxili narazılıqlardan gələ bilər. Bu iki hal olmasa, müxalifətin geniş koalisiya potensialı zəifdir. Müvafiq olaraq, namizədlərin çoxluğu halı ilə üzleşəcəyik. Biz mərkəzi qüvvə olmaqla yanaşı, yeni dalğanın təmsilçisiyik. Bu vaxta qədər getmiş siyasi proseslərdə həlledici məsuliyyət payına malik deyilik, deməli, günahlara bulaşmamış təşkilatlıq. Bu iki amil bizim əsas üstünlüklərimizdir. Bizim platformada olan, bizim siyasi çevrəyə yaxın namizəd və qurumlarla əməkdaşlığa üstünlük verəcəyik. Birinci nəsil siyasətçilərlə də birliyimiz mümkündür. Lakin o nümayəndələrlə ki, onlar keçmiş və gələcəyə sağlam qiymət verə bilər, buraxılmış yanlışları ədalətlə analiz edir, reabilitasiya üçün məqam axtarırlar və keçmişdəki üstün tərəflərini qoruya bilib. Belə tərəflər var. Onlarla təmas saxlayırıq. Gələcəkdə əməkdaşlığımızın da potensialı böyükdür”.

□ Cavanshir ABBASLI

Son zamanlar dünyaya sanki təzə yadplanetli tayfası gəlib. Özünü "pranker" adlandıran bu "yadplanetlilər" geyim, mətbəx, dil, əxlaq baxımından bizdən bir o qədər də seçilmirlər. Güclü, geniş diapazonlu səs imkanlarına malikdirlər. Məsələn, Putinin səsi ilə müğənni Elton Cona zəng vurub aləmi qata bilərlər bir-birinə. Prankerlərin çoxsaylı qurbanları siyahısına hətta Türkiyə prezidenti Ərdoğan da daxildi. 2016-cı ilin fevralında tanınmış Rusiya prankerləri Vovan və Leksus, qərara gəlirlər Rəcəb Tayyub Ərdoğanla zəng vurub onu bir dişlərinə vursunlar. Rəsmi Ankara, düzdü, indi iddia edir ki, belə zənglər olmayıb. Ancaq prankerlər əksini söyləyirlər.

2012-ci ildə Rusiyani siyasi etiraz dalğaları bürüdüyü zaman rəsmi Kreml başlayır əks zərbələr barədə düşünməyə. Ən yeni kreativ media silahlarını, o cümlədən "prank" mühəndislerini öz təbliğat arbasına qoşmağa qərar verir. Sonrakı Ukrayna cəhənnəmi, Krım böhranı, xarici iqtisadi sanksiyalar qarşısında tamən qalan rəsmi Kreml əvvəlcə özünü itirir. Sonra qərar verir bu səlil yürüşlərinə qarşı ən müasir üsullarla- haker həmlələri, prank zəngləri ilə cavab versin.

Prankerlər dəlləklili ilk dəfə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun başında öyrənirlər. Dmitriy Medvedeyevin köməkçisi Arkadiy Dvorkoviçin adından sonuncuya zəng edirlər:

- Siz istefaya getməlisiz. Bu şahmat oyununda, növbəti prezident seçkiləri ərəfəsində fiquramızdan birini qurban verməyə hazırıq.

Vladimir Çurov laldinməz qalır əvvəlcə. Sonra cürətlənib pıçıldayır.

- Prezident Medvedeyevlə gərək bir məsləhətləşim. Sonra baş nazir Putinlə. Qərar verilsin, istefaya hazırım. Detalları xirdalamaq istəməzdim.

Düzü, şəxsən mən prankerləri göy deyil, yer mənşəli hesab edirəm. Uşaq deyiləm bu cür söhbətlərdə. Bu telefon xuliqanlarının hansı məxfi qurumlar tərəfindən idarə olunduğuna yaxşı bələdəm. Ərdoğan, yadda saxlayın, Ukrayna prezidenti Petr Poraşenko adından zəng etmək sadə məsələ deyil. Belə zəngləri, xüsusi xidmət qurumu zabitləri həyata keçirir adətən. Ən son anda telefon dəstəyini ötürürlər Vovan (Vladimir Kuznesov), Leksus (Aleksy Stoyanov) kimi prankerlərə.

YouTube-da yerləşdirildiyi elə birinci gündə 200 min dinləyici toplamış bu qalmaqallı telefon zəngi təxminən aşağıdakı məzmunundaydı:

- **Cənab Ərdoğan, Rusiyaya qarşı hərəkətlərimizi bir nöqtədən planlamaq təşəbbüsümüza dəstək verərdinizmi?**

- Əlbəttə, cənab Poroşenko. Buna dərin ehtiyac yaranıb. Zərə qədər şübhəm qalmayıb bu mövzuda. Bütün gələcək addımlarımızı bir mərkəzdən idarə etməliyik.

- **Biz istərdik ki, rəsmi Ankara öz dənizkənarı kurortlarında Ukrayna turistlərinə, habelə bizim məmurlara əlavə güzəştli endirimlər etsin-**

lər.

- Bizim turizm bakanına xahişinizi çatdıraram. Biz tərəfdən buna əngəl olmayacaq. Çox vacib, gərəkli, vaxtında səsələnmiş təklifdi.

- **Siz Putindən vurulmuş təzyaraya görə üzr istəyəcəksizmi, cənab prezident?**

- Əsla yox. Bunu ağılıza belə gətirməyin.

Rusiya prankerlərinin Türkiyə prezidenti ilə bu yalançı söhbəti sosial şəbəkələrdə əsl fırtına

susun aparıcılığı altında "Zəng" adlı teleyahtə tezliklə NTV dalğalarında parlayıb elə birinci gün bütün reyting cədvəllərini qatır bir-birinə. Yaxşı, gəlin görək kimdi bu Leksus ilə Vovan həzrətləri.

DOSYE: VOVAN. LEKSUS.

Telefon yarandığı günün sabahısı telefon xuliqanları yaranıb dünyada. Ancaq indi "telefon xuliqanları" ifadəsi artıq keçmişdə qaldı. İndi bu xuliqanlar öz cinayətkar keçmişlərinə sürətlə aralanıb yeni "pranker" adıyla

ekizləri, ikibaşlı Rusiya qartalını xatırladı. Başın biri-Vovan, Rusiya hərbi kəşfiyyatı QRU-ya işləyir, Leksus isə FSB-yə. Lakin bu idarəetmə mexanizmi tam anonimdi. Vovan ilə Leksus öz əsl sifarişçiləri ilə birbaşa əlaqədə deyillər. Üzünü bir dəfə belə görməyiblər bu daydayların.

Delayı yollarla daim Kreml rəhbərliyi ilə sıx təmasdadırlar. Prankerləri bu yola ilk dəfə Vladislav Surkov dövlət edib - Vladimir Putinin sabiq köməkçisi. Mediaya verdiyi açıqlamalarında

dən mövzunu gündəmə gətirirlər.

Sonra növbə gəlir çatır Yanukoviçin gül balasına. Vovan ilə Leksus, necə deyirlər, "mirta" Belarus prezidenti Lukaşenkoya zəng vururlar. Xahiş edirlər prezident Yanukoviçin oğluna qısa zamanda siyasi sığınacaq haqqı versin. Lukaşenko uzun pauza verir bu xahişdən sonra. Nəhayət köksünü ötürərək təkliflə razılaşırlar.

Bu siam qardaşları bir dəfə hətta Roma papasının özünə zəng vurmağa hazırlaşmışlar. Ancaq son anda...

Ardını daha yazmırıq. Ardını özünüz düşünün, vallah.

Lakin Allah şahiddi ki, bir dəfə Vovan şəxsən özü Rusiya patriarxi Kirilə zəng vurmaq istəyib. Sualı məzəliymiş - "Niyə sizin məbəddə avtoyuyucu fəaliyyət

bir bu zibilə salır, bir də içkiyə aludəlik. O, saxta Qubarev ilə skaypda 1,5 litr viski içə-içə real-lıq hissələrini itirir yavaş-yavaş. Qarşısındakı naməlum şəxsın Qubarev olduğuna inanır.

Sonralar Vovan, bu oliqarxın psixoloji portretini bax bu cür cızacaq: "O, qocaman təqəüdcü alkaşdı. O bizə deyil... skaypa, telefonlara çox inanır əslində. Qərara gəldik onu skayp vasitəsi ilə ovlayaq. Pranker əslinə qalsa qansız terrorçudurlar. Ən hazırcavab, ən ehtiyatlı şəxsləri belə qarmağa taxmağın öz üsulları var. Peşəkəriq. İşımızı görüb Kolomoyskinin dilindən xeyli qiymətli məlumat topladıq".

Krım böhranı zamanı rəsmi Kreml, özünün bax bu tam yeni, kreativ "prank" silahından xirtdeyədək istifadə edir. Ukrayna Daxili İşlər Naziri Arsen Avakovun telefonundan, misal üçün, Krım tatar məclisinə zəng vuran pranker bezi çox məxfi sirlərin izinə düşürlər. Belli olur-Krım Ukraynadan gedən yüksək gəlirli xətlərini Xerson ərazisində partıdan şəxs Ənvər Kutuya adlı bir tatar balasıdır. Söhbət, başqa sirlərin üzərindən də qalın örtüyü götürür. Belli olur ki, Latviya hökuməti Krım böhranında fəal iştirakçıdır. Gündə 2-3 min dollar pul xərcləyir Krımdakı etiraz nümayişlərinə...

Ukrayna baş naziri Vladimir Qrovsmanın telefonundan məşhur ABŞ siyasətçisi, rusafob konqresmen Maksin Uoterse zəng vuran Rusiya prankerləri bu dəfə bütün sərhədləri aşırırlar. Əvvəlcə bu sadələvhüv inandırır-lar ki, rus tankları Lvov ilə Donetskdə daxil olub. Afrikadakı Limpopo respublikasında prezident Barmaleyi yıxıb əvəzində Aybolit adlı diktatoru rəsmi kürsüyə əyləşdiriblər. Putinin xüsusi məsləhətçiləri Vovan ilə Leksus guya bütün bu antidemokratik qüvvələrin arxasında gizlənilirlər.

Konqresmen həyəcan içində bütün bunları dinləyib əvəzində görün bir nə deyir: "Müvafiq kəşfiyyat qurumlarımıza müraciət edib vəziyyəti öyrənəcəm. Moskva lap ağı edib. O gün Ağ Evdə prezident Obama televizora baxdığı vaxt qəfil ortaya Rusiyanın ingilisdilli RT telekanalı soxulub öz-özünə. Obama huşunu itirib az qala. Məcbur qalib bir müddət ekrandakı Putinə dinləsin".

Məşhur Rusiya jurnalisti Daniil Turovski bu prankerlərlə söhbətini çox mənalı bir mənzərə ilə, söhbət ilə bitirib. Həmin sonluğu indi mən öz yazımda təkrarlamıq istəyirəm: "Kafedəki söhbətimiz gecənin tən ortasında bitdi axır. Birtəhər, içikli vəziyyətdə qapını aralayıb eşiyə çıxmağı bacardım. Leksus tam sarıxoşdu. Vovan isə, çiyinlərini soyuq divara etibar edib ayaq üstəydi.

- Sən hara? - deyə o, mənə səsledi.

- Metroya.

- Biz isə Lyubankaya... FSB-yə getməliyik indi.

- Gecədi. Bu vaxt FSB işləyər heç?

- İşləyər. Biz gecələr də işləyirik daim. Hamıya qulaq asırıq. Hamıya zəng vururuq".

Mövzunu bu nöqtədə bitirirəm. İstəyirəm oxşar Don Kixotlar bir gün Azərbaycanda da yaransın. İstəyirəm bir gün biz də adi silahlardan vaz keçib telefonlara əl ataq.

Dəlləkliyi kimin başında öyrənək?

Təkliflərinizi redaksiyamıza göndərin.

□ **Həmid HƏRİSÇİ**

Putindən yeni casus texnologiyaları-"pranker"lər

"Biz FSB-yə işləmirik, sadəcə, FSB kimi işləyirik"



törədir. İzləyicilərin sayı milyonları aşanda, hə, işə Türkiyə rəsmiləri qarşı belə söhbətdən xəbərsiz olduqlarını bildirirlər. Diger jurnalistlər isə bu ittihamlarla da kifayətlənməyirlər. Vovanı, Leksusu Rusiya məxfi qurumları ilə əlaqələrdə ittiham edirlər. Prankerlərin ittihamlara cavabı qısa olur: "Biz FSB-yə işləmirik. Sadəcə, FSB kimi işləyirik".

Prank-jurnalistikanın sonsuz imkanları, parlaq gələcəyi çox cəlbədiçi görünür media maqnatlarına. NTV telekanalı qərara gəlir bu mövzunu canlı yayımda efirə çıxarsın. Vovan ilə Lek-

dünya səhnəsinə çıxırlar. Tanış olun. Belələrindən ikisi - Vovan ilə Leksus, siam əkizləri kimi daim birlikdədir.

VOVAN - əsl adı Vladimir Kuznesov. 1986-cı ildə Krasnodar ətrafında dünyaya göz açıb. Hüquq fakültəsi məzunudur. 2011-ci ildə Moskva tabloidlərindən biri, bu xalq istedadını əyalet bataqlığından dartıb çıxararaq onu paytaxta dövlət edib.

LEKSUS. Əsl adı Aleksy Stolyarov. 1987-ci ildə Yekaterinburqda doğulub. Həm iqtisadiyyatçıdır, həm də hüquqşünas.

Deyənlərə görə, bu siam



Leksus bunu belə izah edir: "Mətbəx masam üzərindən iki portret üzümə baxır həmişə. Biri, Surkovun portretidir, digər Vladimir Putinin. Yeməkdən öncə həmişə bu simalara baxıb illəhamlanıram".

Sabiq Ukrayna prezidenti Yanukoviçin səsinə iki dəfə yamsılıyıb bu siam əkizləri. Bu ikibaşlı rus qartalı. O vaxt Ukraynanın baş vı inspektoru, qudurğanlığa bir bax, qızıl vizit kartları paylaymış öz dost-aşnalılarına. Prankerlər ikielli yapışırlar bu qələtdən. Yanukoviçin saxta dilin-

göstərir?"

Lakin ilk saniyələr hələ bitməmiş xətdə bir başqa səs peyda olub girir araya. İki dəqiqə sonra Vovanın qaldığı məxfi mənzilin qapısı az qalır öz çərçivəsindən çıxır.

Prankerlər, əslinə qalsa, qansız terrorçudurlar

Ancaq bu cinayətkar cütüyün Aleksey Navalnını barmağa dolamaq cəhdləri dəfələrlə təkrarlansa belə, alınmır ki, alınmır. Niyə? Hansı səbəbə? Bilinmir. Cütlük bunu belə izah edir: "Na-



valni, bir zərbəyə sinan qozlardan deyil".

Ancaq bu "bir zərbəyə sinan qoz" süyahısında Ukrayna oliqarxi, qubernator Kolomoyski birinci yerdədir. Rusiya prankerləri bu çürük qozu parçalamaqdan ötrü telefonundan deyil... yox... skaypdan istifadə edirlər. Donbas separatisti, xarizmatik Pavel Qubarev kimi qrimlənilib gəlib oturlar öz bilgisayarları qarşısında. Kolomoyskini öz sinfi düşməniylə üzbəüz əyləşdirib başlayırlar hoqqabazlığa. Deyərlər guya ixtiyarlarında Oleq Lyaşkoya aid kompomat mövcuddur. Oliqarxi



Zooparkın yenidən qurulması

Zamin Hacı
zaminhaci@gmail.com

Deyir Qarabağ probleminin həlli yolunda Amerika Birləşmiş Ştatlarının söylərinə böyük ümid bəsləyirik. Doğrudan da, ordan indiyə qədər xeyli səyi, hətta səydəş və səydürümləri (bunlar səyin daha inkişaf etmiş variantlarıdır; bir də səydərəş var ki, bunu ancaq zəncirdə saxlayırlar və təbii, çox nadir hallarda hansısa geopolitik danışıq proseslərinə qoşurlar) bizim danışıqlar prosesinə göndəriblər. Artıq 30 il olmağa yaxınlaşır ey. Gör bu müddətdə Qarabağ probleminə nə qədər həmsədr-zad çörək qazanıbdır.

Ara yerdə namərd düşmən mərmisi atıb balaca uşaqları öldürməyə, yetərincə normal iş prosesidir. O gəlir danışır gedir, bu gedir danışır gəlir... Minsk prosesi, Paris zirvəsi, Praqa prinsipi, nə bilim, Madrid prinsipsizliyi... Min cür oyunlar çıxarılıbdır. Əslində balaca uşaqların öldürülməsi də müvəqqəti qanqaraldıcı faktıdır. Qabaqlar o qədər belə uşaqlar öldürülüb ki. Bağanis Ayrımda yandırılan, Xocalıda dondurulan, Ağdamda öldürülən onlarla belə körpə vardı, yaşasalar dünən Füzulidə öldürülən körpə boyda uşaqları olardı. Amma olmadı. Müharibənin yarıda qırdığı belə ömürlər çoxdur, kiməsə "daim bunları yadda saxlayın" demək də mümkün deyil. İnsan yaddaşı etibarilə unutmama meyllidir, xüsusən pis hadisələri unutmama bizim proqramımıza yazılıb. Əks halda, ermənilərin min illər boyu başımıza açdığı müsibətləri yadda saxlayardıq. Min illər boyu itirə-itirə getməzdik.

Nə isə, ümid edək bu dəfə ABŞ-dan maraqlı səylər gələcəkdir. Olmayan yerdə indi orda dövlət rəhbəri də səyin yekəsidir. Bəlkə bu, o biri rəhbərlərdən daha konkret oldu, erməni lobbisi-zad hərləmədən münafişəni həll elədi. Necə deyərlər, ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi.

Vətənin guya bizdə olan hissəsindən isə Maldiv adalarına lift uzanmış. Əlbəttə, burada mənim fantaziya rol oynayır. Çünki hardasa gözüme başlıq deydi, yazmışdılar ki, lift idarəsi müdirinin 400 minlik toyla gündəmə gələn qızı Maldiv adalarında istirahət etməkdədir. Mən də dərhal fikirləşdim ki, yəqin bizdən Maldivə lift çəkilib. Ola bilsin məni isti vurubdur, başımda cürbəcür qallüsinasyon görüntülər cərəyan edir.

Məsələn, gözüme belə mənzərə görünür ki, Bakı Zooparkı yenidən qurulubdur, heyvanlara lazımı heyvan şəraiti yaradılıbdır. Yoxsa yazıqlar it zülmü çəkirdilər. On illərdir Bakı heyvanat bağçası AMEA aspirantlar yataxanasında əziyyət çəkən yazıq elm fədalərinin günündə idi. Eşşək boyda heyvanlar kralı aslan 5 kvadrat metr yer ayrılmışdı, özü də bütün prayd (savadımı göstərirəm - prayd aslan sürüsünün adıdır) orda məskunlaşmışdı. Ata aslan ana aslanın deyinməsindən bezib bütün günü zarıyırdı, hətta bir ara hansısa şey onun "Allah, Allah" deyərək çəkdiyini iddia etmişdi. O zaman Çeçenistandan Ərəbistan qədər bütün müsəlman dünyasının səy-süyləri aslanı ziyarətə gəlirdilər. Həmin vaxt zooparkın müdiri yaxşı nəzir yığdı, oğluna dalı yekə, Alatavada məhləyə girəndə çıxması üçün 3-4 evin sökülməsi vacib bir maşın da alıb vermişdi. Ancaq axırda alimlərimiz araşdırma apardılar, dedilər əslində aslan acından belə ələyir. Ət verdilər, ondan sonra aslanın ibadəti də bitdi.

Uzun sözün qısa, Bakı zooparkının yenidən qurulması xəbərini oxudum, bunu da bəlkə yetmiş yeddi dəfədir oxuyuram. Bir ara hətta zooparkın ərazisini genəltməyin mümkün olmadığını, şəhərdən qırağa harasa köçürüləcəyini deyirdilər.

Məncə, ordakı heyvanları açıb buraxmaq daha yaxşı olardı. Qoy özləri özlərinə əlac eləsinlər. Bizim insan cəngəlliyində bacarırlarsa sağ qalsınlar. Misal üçün, pələngi birçə dəfə 202 nömrəli avtobusun qapısından sallanmış gedən görmək istərdim.

"Rusiya Azərbaycana gələn erməni əsilli Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edir". Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) dünən yaydığı açıqlamada deyilir.

"Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan etmək zərurəti yoxdur. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb etməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq", - deyərək XİN-dən xəbərdarlıq şəklində bildirilib.

Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub: "Onları bir neçə saat saxlayıb, bəzən də ac-susuz, tibb xidmətin olmadan ləngidib, sonra da öz hesablarına xaric ediblər. Bu zaman əsas kimi də onların erməni fəsilələri götürülüb. Hərgah, elə hallar da olub ki, bəzi rus ad-soyadlı şəxslər də "erməni əcdadları" ilə bağlı sorğu-sual ediləblər. Biz dəfələrlə, o cümlədən nota şəklində olan müraciətlərimizdə bu praktikaya son verilməsini tələb etmişdik. Lakin yönlü və məqbul cavab ala bilməmişik. Azərbaycanın cavab notasında deyilir ki, xoşagəlməz eksseslərin qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müxtəlif tənzimləmələr tətbiq etməyə məcburdur" - açıqlamada vurğulanır.

Kremlin Bakıya qarşı belə bir davakar ritorikası ilk baxışda qərribə görünür. Axı, cəmi bir neçə gün öncə Rusiya Azərbaycana əvvəllər əldə edilmiş ikitərəfli müqavilələrə əsasən, növbəti partiya silah-sursat və döyüş texnikası göndərərək - hansı ki, işğalçı Ermənistanla hələ də ciddi müzakirə mövzusu deyilən Rusiya əleyhinə yeni etiraz dalğasına səbəb olub. Bəlkə elə bu yolla Moskva erməni ictimai rəyini sakitləşdirmək istəyir?

Ancaq o da var ki, rəsmi Kreml hazırda məhkəməsi gedən və üçlü vətəndaşlığa (Rusiya, İsrail, Ukrayna) malik Aleksandr Lapşinə görə də Bakıdan inciklidir. Çünki lap əvvəldən Moskva ən yüksək səviyyədə onun Azərbaycana ekstradisiya olunması və mühakimə edilməsinə qarşı çıxıb.

Mümkündür ki, Rusiya heç olmasa, indi "bir güllə ilə iki dovşan vurmağa" çalışır. Yeni həm satellit Ermənistanı sakitləşdirmək, həm də Lapşin insidentinə görə Bakıya



Kremlə ermənilərə görə Azərbaycana hədə kimi tələb: Bakıdan cavab gecikmədi

Rusiya XİN erməni əsilli vətəndaşlarının müdafiəsinə qalxdı; "Vəziyyətdən nəticə çıxaracağıq", deyərək xəbərdarlıq edən Moskva Xankəndində girov saxlanılan Rusiya vətəndaşı Dilqəmi niyə unudub? Son erməni vəhşiliyi fonunda İrəvana edilən reveransın "astar üzü"...

"diş ağartmağa" çalışır ki, yekunda bloggerlə bağlı istəyinə nail olsun. Axı hər necə olmasa, bu, Rusiya üçün bir imic məsələsidir. O üzündən XİN-in açıqlamasında sərt ton, bir az da xəbərdarlıq notları ("Vəziyyətdən nəticələr çıxaracağıq") diqqət çəkməyə bilməz.

Rəsmi Moskvanın Bakıdan bu tələbi cəbhə xəttindəki son insident zamanı yaşanan balaca Zəhra və nənəsinin qan donduran faciəsi fonunda xüsusilə qərribə görünür. Maraqlıdır ki, biz bu vəhşiliyin ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya XİN-in səviyyəsində pislənməsini gözlədiyimiz halda, XİN-dən tam əks işarəli bir münasibət görürük.

Artıq məsələyə Azərbaycan XİN-dən reaksiya gəlib.

"Azərbaycanla Rusiya arasında vətəndaşların viza-sız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir". Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Rusiya vətənda-

şı olan ermənilərin Azərbaycana gələrkən hava limanında gözləndirilməsi və geri göndərilməsi barədə Rusiya XİN-in bəyanatını şərh edərkən deyib.

Mətbuat katibi daha sonra bildirib ki, bu barədə Rusiya tərəfinə məlumat verilir: "Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində qanlı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu siyasət Ermənistan ərazisində də aparılıb. Təəssüf ki, milliyətçə erməni olan bəzi şəxslər etnik zəmində tərifiqə aparır. Bu səbəbdən biz bu kimi tədbirlər həyata keçiririk. Rusiyalı həmsədr, o cümlədən digər həmsədrilər üzərlərinə düşən öhdəlikdən çıxış edərək münafişənin həlli üçün səylərini artırmalıdır. Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərimizdən çıxarılmalıdır. Regionda sülh, hərtərəfli gediş-gəliş və sivil münasibətlər təmin olunmalıdır".

Beləcə, rəsmi Bakı bir daha aydın şəkildə işarə vurub ki, Moskvanın erməni əsilli vətəndaşlarla bağlı narahatlığına son qoymağın tək yolu Rusiyanın özünün də dəstəyi ilə erməni işğalına son qoymaq

dır. Əfsus ki, bu yöndə Kremlin ciddi səyləri gözə dəymir. Halbuki Moskva istəsə, qısa zamanda Qarabağ məsələsində irəliləyişə nail olar.

Əlavə edək ki, Rusiya Lapşinlə yanaşı, necə vaxtdır bir erməninin işini də Bakıdakı səfirliyi vasitəsilə ciddi nəzərə götürüb. Söhbət ötən il Bakı hava limanında narkotikə görə saxlanılan, 8 illik həbsə məhkum edilmiş Marat Mirzəyandan (*Uledanov - arvadının soyadıdır-red.*) gedir. Rusiya tərəfi çalışır ki, Mirzəyan heç olmasa, ekstradisiya edilsin və cəzasını Rusiyada çəksin.

Amma nədənsə, rəsmi Moskva digər vətəndaşı - 3 ildir qanunsuz şəkildə Dağlıq Qarabağ ərazisində separatçı rejim tərəfindən girov saxlanılan və qondarma məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Dilqəm Əsgərova maraqlanmır. Bu mövzuda sualları isə Mariya Zaxarova başda olmaqla, Rusiya XİN rəsmiləri qıcıqla qarşılayır. Ona görə ki, Diqləm erməni deyil?

Şübhəsiz ki, belədir. Amma o, Rusiya vətəndaşdır!

□ Siyasət şöbəsi



AVCIYA dünyanı növbəti erməni vəhşiliyinə reaksiya verməyə çağırdı

“Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı.

İyulun 4-də, axşam saatlarında işğal altında olan ərəzilərindəki Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərəzilərini mina və qumbaraatanlardan atəşə tutdular.

Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak oldu, digər mülki şəxs 1965-ci il təvəllüdü Quliyeva Səlimnaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə lənətləyir və dünya ictimaiyyətinin diqqətini bu dəhşətli hadisəyə yönəldirik.

ATƏT-in Minsk Qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.

□ Musavat.com

İşğalçı Ermənistanın prezidenti Serj Sərkisyanın Qarabağ münaqişəsi başlandıqdan azərbaycanlıların qətlinə iştirak etdiyi hər kəsə bəllidir. Azərbaycanlılara qarşı Qarabağda əməliyyatlara rəhbərlik etdiyini, dinc azərbaycanlıları öldürdüyünü və öldürmək əmri verdiyini özü də indiyə qədər müsaibələrində etiraf edib. Serj Sərkisyan 25 il bundan əvvəlki cinayətlərini yenə davam etdirir. Dinc insanları, azərbaycanlı qadın və uşaqları qətlə yetirməkdədir.

İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinə artilleriya zərbəsi endirmək əmrinin məhz Sərkisyan gəlmişdir. Deməli, artilleriya zərbəsinin qətlə yetirdiyi iki yaşlı azərbaycanlı körpə Zəhranın və 52 yaşlı azərbaycanlı qadının qatili də Serj Sərkisyanıdır.

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev dünən Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək (<https://www.youtube.com/watch?v=pxpWubca-MAg>) Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznə başsağlığı verib.

Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səsiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq ad-

Azay Quliyev ATƏT PA-nın iclasında Ermənistanı barbar və vəhşi adlandırdı

Azay Quliyev bildirib ki, erməni silahlı birləşmələri qəsdən mülki əhalini hədəfə alaraq iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirib: “Bu, Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətidir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədliliklə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquq-



larını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.

dımlar atılmasının vacibliyini vurğulayıb.

Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XIN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.

□ Musavat.com


Uşaq qatili Sərkisyanı öldürmək cinayət sayılarmı...

“Azərbaycan xaricdə qətlə həyata keçirmiş öz vətəndaşını ölkəyə gətirə və azadlığa buraxa bilər”

Serj Sərkisyan ölümü əslində 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirəndən haqq edib. İki gün öncə iki yaşlı azərbaycanlı qız-ğacı qətlə yetirməsi Serj Sərkisyanın öldürülməsini hər bir azərbaycanlı üçün bir borca çevirmiş oldu. Gələcəkdə hansısa xarici ölkədə, hansısa tədbirdə bir azərbaycanlı tərəfindən Serj Sərkisyan öldürülərsə, bunu hər kəs caninin haqq etdiyi ölüm saymalıdır.

Bəs Azərbaycan qanunları belə bir hadisə baş verərsə, Serj Sərkisyan kimi cinayətkarı öldürən şəxsi cinayətkar hesab edərmi? Əli azərbaycanlıların qanına batmış şəxsi öldürməkdəmi cinayət məsuliyyəti yaradır?

Vəkil Fariz Namazov “Yeni Müsavat”-a açıqlamasında bildirdi ki, Serj Sərkisyan hansısa xarici ölkədə Azərbaycan vətəndaşı tərəfindən qətlə yetirilsə, şübhəsiz qətlə həyata keçirən şəxs həmin ölkədə həbs olunacaq, ona cinayət işi açılacaq. Ermənistan isə onun prezidentini öldürən şəxsin məhz İrəvana ekstradisiyası üçün müraciət edəcək. Belə halda Azərbaycanın da hüququ var ki, qətlə həyata keçirən vətəndaşını onun barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra təhvil alsın. Qətlin törədildiyi ölkənin məhkəməsinin hökmündən sonra Azərbaycanın öz vətəndaşının ekstradisiyasını istəmək hüququ var: “Bu hüquqdan istifadə edib ekstradisiyaya nail olunduqdan sonra həmin şəxsi ölkə prezidentinin əfv etmək və



Baby Killer!
#Justice for Zahra

bu şəkildə azadlığa buraxmaq səlahiyyəti var. Ramil Səfərov variantı nümunəsi də var.

Serj Sərkisyan canidir, dinc azərbaycanlılara qarşı ağır cinayətlərdə iştirak etmiş birisidir. Bu hal mümkündür və qanun pozuntusu da deyil. Azərbaycan xaricdə qətlə həyata keçirmiş öz vətəndaşını gətirmək üçün ona cinayət işi açılmalıdır. Məhkəmə hökmündən sonra isə prezidentin əfvi ilə azad edilə bilər”.

Serj Sərkisyan kimi canini cəhənnəmə vasil edən şəxsin barəsində hüququn nə deməsinə əsas olmayaraq Azərbaycan xalqı həmin şəxsi özünün qəhrəmanı adlandıracaq”.

Bu ayrı məsələdir ki, əgər Serj Sərkisyan kimi canini bir azərbaycanlı xaricdə qətlə yetir-

sə, həmin vətəndaşa məhkəmə cəza kəsədikdən sonra ölkə prezidenti müstəsna səlahiyyətinə istifadə edərək onu əfv sərəncamı ilə azadlığa buraxdırsın. Bu hal mümkündür və qanun pozuntusu da deyil. Azərbaycan xaricdə qətlə həyata keçirmiş öz vətəndaşını gətirmək üçün ona cinayət işi açılmalıdır. Məhkəmə hökmündən sonra isə prezidentin əfvi ilə azad edilə bilər”.

Serj Sərkisyan kimi canini cəhənnəmə vasil edən şəxsin barəsində hüququn nə deməsinə əsas olmayaraq Azərbaycan xalqı həmin şəxsi özünün qəhrəmanı adlandıracaq”.

□ E.SEYİDAĞA

Zəhra üçün ədalət

Xalid KAZIMLI



Əslində müharibədə ölən hər bir şəxsin taleyi adamıncıdır - istər cavan olsun, istər qoca, istər qadın və ya uşaq. Bunlar təbii ölümlər deyil, insan həyatına edilən qəsdin nəticəsidir, qətdir.

Ancaq müharibə qətlərinə görə yüzdə doxsan doqquz halda cəzalandırılan olmur. O 1 faiz cəza alan şəxslər isə mülki əhaliyə, qadınlara və uşaqlara aman verməyən hərbi canilərdir.

Beynəlxalq Haaqa Məhkəməsinin müttəhimləri bəzən belə hərbi caniləri mühakimə edir.

Füzulinin Alxanlı kəndində erməni güləsi ilə ölən 2 yaşlı qızın və onun 52 yaşlı nənəsinin qatilləri məhz Haaqa Məhkəməsinə cavab verməli olan tiplərdəndir.

Fəqət buna baxan olacaqmı?

Xatırlayırınsızsa, o vaxt Ramil Səfərovun bir erməni kursantını öldürməsi vəziyyətində ermənilər dünyanı ayağa qaldırmışdı, azərbaycanlı zabıtə Avropada ən ağır cəza olan ömürlük həbs verilməsinə nail olmuşdular. Halbuki bu iki hərbi arasında olan qovğanın sonucu idi.

Hələ Ramil 9 il cəza çəkəndən sonra ölkəmizə ekstradisiya olunduğu və azadlığa buraxıldığı vaxt ermənilər və onların həvadarları yenə dünyada böyük hay-küy qopardılar, özlərini dəhşətli haqsızlığa məruz qalmış kimi apardılar.

Bu gün isə onlar 2 yaşlı körpəni qətlə yetirir və özlərini heç nə olmamış kimi aparırlar.

Bundan qabaq onlar dəfələrlə bu cür hadisələr törədiblər - Şirinxda, Tovuzda, Qazaxda, Goranboyda, Tərtərdə, Ağdamda və başqa təmas xəttinə yaxın ərəzələrdə. Xocalı qətləminə də xeyli körpə uşaq öldürmüşdülər.

Cəbhə bölgəsində yaşayan mülki şəxslərin artilleriya atəşi nəticəsində həlak olması olayı çox tez-tez, vaxtaşırı olur.

İrad bildiriləndə deyirlər ki, qoşunların təmas xəttində yaşayan mülki əhalinin zərər çəkməsi təbii, olan şeydir.

Bəs atəş rejimi necə olsun? Belə bir sazış var axı. Böyük dövlətlər də guya ona nəzarət edirlər. Bəs yaşayış evini hədəfə götürüb artilleriya atəşinə məruz qoymağın adı nədir?

Məlum məsələdir ki, səngərdə, blindajlarda daldalanan hərbiçiləri vurmaq asan məsələ deyil, mülki əhalinin qorunması isə müşküldür. Demək, düşməni onları bilə-bilə hədəfə götürüb.

Bu, Azərbaycan xalqına qarşı aparılan hibrid müharibədir. Düşməni üçün 2 yaşlı qız-ğacın 20 yaşlı əsgərin heç bir fərqi yoxdur, o, onların ikisini də düşməni sayır, ikisini də öldürməyi vacib hesab edir.

Hazırda dünya elə bir durumdadır ki, hər gün dörd bir yarımdan mülki şəxslərin, uşaqların, qadınlara öldürülməsi xəbəri gəlir. Beynəlxalq ictimaiyyət artıq hərbi münaqişələrdə qadın və uşaq ölümlərinə heyrtlənir, bunu gündəlik statistik məlumat kimi qəbul edir.

İstisna hal o ola bilər ki, bu sayaq hərbi münaqişələrdə öldürülən şəxslər xristian, konkret olaraq, ermənilər olsunlar. Onda vaxt-ovsəyə baxardıq. Dərhal qüdrətli dövlətlərin siyasətini, diplomatları dile gələr, “mülki əhali arasında baş vermiş tələfatın baskarlarının tapılıb cəzalandırılması”ni tələb edər, “belə halların baş verməməsi üçün lazımı tədbirlər görülməsi” barədə tövsiyə verərdilər.

Zəhraya gələndə isə, bu, adi müharibə epizodudur, olan şeydir. İndi Zəhra üçün ədalət yalnız onun qatilinin tezliklə cəzalandırılması ola bilər.

Uzun illər öncə bu kimi ayrı-seçkiliklərin arxasında dini təəssübkeşlik, irqi, milli ayrı-seçkilik amilinin olmadığını düşündük, ancaq illər keçdikcə, əldə olan informasiyalar artdıqca, baş vermiş hadisələrin pərdəarxası məqamlarına dair detallar açıqlandıqca, aydın oldu ki, lap bal kimi ayrı-seçkilik var, qüdrətli dövlətlər məsələyə “xristian həmrəyliyi” prizmasından yanaşırlar.

Belə olmasaydı, Qarabağ münaqişəsinin tənzimlənməsində geostrateji məsələlər, müttəfiqlik, rəqiblik bütətləri göz önündə tutulsaydı, onda ABŞ özünü Rusiyanın quberniyası kimi apararı, həqiqətdə də elə olan Ermənistanı bir qədər fərqli yanaşar, həm NATO-da, həm də iqtisadi əlaqələrdə ortaq iş gördüyü Azərbaycana az da olsa qahmar çıxardı.

Ancaq hər zaman əksini görürük. Həm Rusiya, həm də ABŞ Ermənistanı erköyün uşaq kimi himayə edir, onun Qarabağ konfliktindən maksimum mənfəətə çıxmasına çalışırlar. Fransa isə birmənalı olaraq erməni pasibanıdır və bunu gizlətmir.

Belə bir ədalətsiz dünyada Zəhranın, onun kimi yüzlərlə körpənin ölümü heç kəsi sarsıtmayacaq. Bu, yalnız bizim ağrıdır.

Biz müntəzəm olaraq bu cür ağrılara, sarsıntılarına məruz qalmamaq üçün güclü olmalıyıq. O qədər güclü ki, cavab zərbəsi endirəndə ağrısı düşmənlərimizi daha bərk sarsıtın.

Bugünlərdə çapdan çıxmış "Haqq-na-haq seçilər haqq divanında" kitabının qərbi azərbaycanlıların böyük bir kəsiminin ciddi etirazına səbəb olduğu haqda məlumat vermişdik. 100-ə yaxın qərbi azərbaycanlı ziyalı toplantı keçirərək kitabda tanınmış aşığılar haqda yanlışlıqlara və Qərbi Azərbaycan qədim türk adlarının erməniləşdirilməsinə etiraz etmişdi.

Etiraz doğuran əsas məqam isə odur ki, kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir. **Qərbi Azərbaycan haqda 30-dan artıq kitabın müəllifi, əməkdar jurnalist, şair-yazıçı Eldar İsmayıl** deyir ki, Nazir Əhmədli-nin son vaxtlar qalmaqala səbəb olan çap məhsulunu oxuyub: "Əgər Nazir Əhmədli Göyçə haqda kitab yazmaq istəyirdisə, Göyçənin tarixini bilən insanlar var, onlardan məsləhət ala bilərdi. Ermənistan Milli Arxivini əldə tutarqə edib sifə erməni məkrinin və hiyləsinin məhsulu olan "Erməni vilayətinin" kameral təsvirinə güvənib bu kitabı yazmamalıydı. O, yalnız kameral təsvirə söykənərək başqa mənbələrə istinad etmir, heç bir tutarqə ortaya qoymur. Düşmən millətin keşiş Nersesin tərtib etdiyi sənədlərə uyğun kitab yazıb Göyçənin saz-söz ustalarına yeni pal-tar tikməkdən çəkinmir. Bir azdan ermənilər bu kitabdan özümüzə qarşı istifadə eləyəcəklər. Türk dünyasının saz-söz karifəyləri Ağ Aşıq Allahverdi, Aşıq Alı və Aşıq Ələsgərə qarşı şər-böhtan kampaniyasının belə həddə çatdırılması çox üzücüdür. Yer-yurd adlarında böyük saxtalarlıqlara yol verilməsini müəllif anlaya bilməyindən əlində olan "məlumatlara" böyük maraqla yanaşır. Çar Rusiyası dövründə İrəvan vilayətində əhalinin ilk siyahıya alınması fransız mənşəli İvan Şopenə tapşırılıb. Şopenin adı ilə ermənilərin marağına xidmət edən kameral təsvir, tariximizi saxtalaşdıran "sənəd" bu gün millət olaraq öz içimizdə narazılıq yaranan qalmaqala səbəb olub. Tarixən Göyçə mahalının oğuzlardan ibarət olan əhalisinin milli mənsubiyyətini qatib-qarışdırmaq çap məhsulu müəllifinin ya məlumatlılığı, ya da hansısa məkrli maraqlara xidmətidir".

E.İsmayıl deyir ki, kitabla tanış olandan sonra belə qənaətə gəlib: "Nazir Əhmədli-nin tarixə aid kitab yazmaq təcrübəsi və sərişəsi tamamilə yox dərəcəsinədir! Kitab Göyçə aşığı sənətinə, Göyçə mədəniyyətinə və Azərbaycan tarixinə zidd olaraq yazılmış bir çap məhsuludur! Əhalisinin 75-80 faizi türk olan İrəvan və eləcə də Göyçə mahalını olduğu kimi təsvir etmək ermənilərin xeyrinə ola bilməzdi. Buna görə də İrəvanda ilkin siyahıya alınmaya ermənilər ciddi nəzarət ediləblər. Bu tarixi faktdır.



Qalmaqallı kitab müəllifinə tanınmış şair-yazıçıdan sərt cavab gəldi

Eldar İsmayıl: "Axı bunları bilə-bilə erməninin xeyrinə işləyən təsvirlərə necə istinad etmək olar?"

Onlar rus generalı Qraf Paskeviç İrəvanını narahatçılıqla anladılar ki, siyahıya alınmanı türk Mirzə İsmayıl tapşırmaq olmaz. O, hər şeyi olduğu kimi yazacaq. Bu ermənilər üçün sərfəli deyil. Elə onların təkidli tələbi ilə İrəvan xanının vəzirli işləmiş Mirzə İsmayıl bu işdən kənar edilib. Qraf Paskeviç erməni dostu, milliyətçə fransız olan İvan Şopeni "Erməni vilayəti" üzrə inzibati idarədə müşavir vəzifəsinə təyin edib. Nazir Əhmədli-nin istinadları da məhz İ.Şopenin, əslində isə məhz ermənilərin tərtib etdikləri siyahıdır. Üstəlik, həmin siyahının yenidən saxtalaşdırılmadığına da heç bir zəmanət yoxdur. Ermənilərin xisləti belədir, hara düşdülsə, özlərinə tarix yazmağa girişirlər, yerli əhalinin mədəniyyətini, yer-yurdunu özünü küləşdirirlər. Nazir Əhmədli də bunları bilməmiş deyil. Ermənilərin saxtalarlıqlına şərikin çıxarmamalıdır".

Kitabda hansı məqamlara toxunulub, burada narahatçılığa gətirib çıxaran hansı məqamlardır?

Bu suala Eldar İsmayıl belə cavab verdi: "Kitabla tanış olmağa başladığıda hiss olunur ki, müəllifin Aşıq Ələsgər dərdi var. Guya Ələsgərin böyüdülməsi kimlərsə kiçildilmiş deməkdir".

Nazir Əhmədli yazır. Sitat: "Cəmiyyətdə bir böyüklük, nəhənglik sindromu var idi.... Bu özünü bütün təşkilatlarda göstərirdi. Aşıq şeirlərini toplayan araşdırıcılar da bir ..böyük.. məşhur.. ..sənətkar.. yarat-

maq istəyirdilər. Başqalarının, yəni Alının, Bəşirin, İmanın, Musanın haqqının tapdanması önəmli deyildi".

Heç nədən məlumatı olmayan müəllif bilmir ki, adını çəkdiyi adamların tanınmasında Ələsgərin böyük təsiri var. Kitab belə iftiralarla doludur.

Nazir Əhmədli müəllif olduğu yazısında bildirir.

Sitat: "Sənədlərlə ilk tanışlıq göstərdi ki, Aşıq Ələsgər 1821- ci ildə Ağkilsə kəndində anadan olmayıb".

"Adım Ələsgərdi, Göyçə mahalım" başlıq yazısında isə yazır: "... Məlum oldu ki, təkçə Aşıq Ələsgərin deyil, eləcə də Göyçənin başqa nəhəng sənətkarlarının - onun ustadı Aşıq Alının da, Alının ustadı Ağ Aşığın - Aşıq Allahverdinin də, Şair Məmmədhusəyinin, Aşıq Musanın, hətta Aşıq Ələsgərlə görüşmək və onun qüvvəsini sınamaq üçün Göyçəyə gəlib çıxmış Aşıq Söyün Şəmkirolinin də indiyə qədərki tərcümeyi-halı uydurmadır. Ona görə də daha geri çəkilməyə yer qalmadı və qərarımı verdim".

Kitabı vərəqlədikcə hiss olunur ki, müəllif Ələsgəri aşığılamaq üçün bir fürsət axtarır. İslam Ələsgərin "Haqq aşığı Ələsgər" deməsi Əli Şamili incidərək Nazir Əhmədliyə təsir edir. Odur ki, yazır.

Sitat: "Göründüyü kimi, İslam müəllim babasının "peyğəmbər" ünvanı ilə də kifayətlənə bilməyib, "fövqəlbəşər" mərtəbəsinə qaldırır, yəni estəğfurrullah, Allahlaşdırır". İslam müəllimə görə, Ələsgər o qə-

dər dahidir ki, bütün şeirlərini bir, nəfəsə, sinədən deyib və redakte etməyib.

Bəs yazdığına sonra redakte edən "böyük söz ustaları Nizami, Füzuli, Hafiz, Nəsimi və yüzlərlə başqa mütəfəkkirlər bəyem Ələsgərdən kiçik şairdilər?"

Benzətmə çox yersiz alınıb. Ələsgər də həmin dahilerdən biridir! Nazir Əhmədli-nin yazdığından belə anlaşılır ki, İ.Şopenin "Erməni vilayəti"nin kameral təsvirində Ağkilsə kəndinin adı yoxdusa, demək, Ələsgərin doğum tarixi düz deyil?

Axı həmin təsvirdə Aşıq Ələsgərin vəsf etdiyi o boyda Şahdağın da adı yoxdur. Belə çıxır ki, Göyçədə Şahdağ olmayıb? Axı bunları bilə-bilə erməninin xeyrinə işləyən təsvirlər erməninin maraqlarına uyğun şəkildə necə istinad etmək olar? Belə çıxır ki, Nazir Əhmədli, onun dəstəkçiləri üçün bu kameral təsvir ən müqəddəs bir sənəddir?

Ələsgər haqda olan məlumatlara inanmırıqsa, torpaqlarımızı caynağına keçirmiş ermənilərin kameral təsvirinə necə inana bilərik? Bu təsviri ortaya qoyanlar ağıllarına gələni buraya doldurmayıblarmı?

Kitab hazırlananda N. Əhmədli gərəkdir digər mənbələrə də üz tutaydı. "İrəvan əyalətinin icmal dəftəri"ndə (1603) Ağkilsə kəndinin dövlətə 7325 ağça verdiyi bildirilir. Demək, Ağkilsə kəndi "Erməni vilayəti"nin kameral təsvirindən 228 il əvvəl də mövcud olub. Mən yenə kameral təsvirin nöqsanlı

ve xatalı olmasına aydınlıq gətirmək istəyirəm. Kameral təsvirdə göstərilir ki,

Böyük Məzrə kəndində 40 əliqanlı, 9 milli ailəsi yaşamışdır. Əvvəla, əliqanlı tayfasının və ya millətinin mövcudluğunu, görəsən, eşidən olubmu?

Zaven Korkodyan isə "Sovet Ermənistanının əhalisi" kitabında yazır: "Böyük Məzrə kəndində 1831-ci ildə 293 nəfər, 1886-cı ildə isə 1379 nəfər azərbaycanlı yaşayıb. Z. Korkodyana görə, Qızıləng kəndi ən qədim kəndlərdən biridir. Buradakı Oğuz qəbiristanlığında qəbirüstü daşlarda (X-XIII) əsrə aid yazılar mövcuddur.

Əslində Adatəpə dağ adıdır. Belə bir kənd olmayıb. Kənd yoxdursa, aydındır ki, orada yaşayış da olmayıb.

N.Əhmədli yazır: "Toxluca çayı Adatəpə yaxınlığında gölə tökülür".

Cavab verirəm: "Tamamilə yalandır. Toxluca çayı Göyçə gölüne kəndin ayağında tökülür".

N.Əhmədli yazır: "Ağbulaq kənd. 26 qarapapaq ailəsi".

Cavab verirəm: "Əslində bu kənddə bir nəfər də olsun qarapapaq tayfasına mənsub adam yaşamamışdır. Ağbulaqların 70 faizi (Böyük köçdən sonra) Güney Azərbayca-

zod kəndində 44 qarapapaq ailəsinin yaşadığı deyilir.

Lakin Zodda 1831-ci ildə 245 nəfər, 1879-cu ildə 1584 nəfər Azərbaycan türkü yaşayıb. Zərzibili kəndinin adını "Zarzebil" yazan erməni işçilər göstərir ki, burada 41 qarapapaq, 2 erməni ailəsi yaşamışdır. Bunu eşidən zərzibililər daş atıb başını tuturlar ki, 1988-ci ilə kimi bizim kənd erməni üzü görməyib. Kameral tərtibdə Ağbulaq, Toxluca, Ardaniş, Cil kəndlərində də saxtalarlıq göz önündədir. Bu kəndlər tarixən həmişə böyük kəndlər olub. Əhalisi oğuz türkləri olsa da təsnifdə qarapapaq yazılır. Oğuz və qarapapaq qardaşlarıdır. Lakin oğuzlar fəteh bir qol olduğuna görə ermənilər bir yerdə də olsun bu adı dillərinə ala bilmirlər.

Kameral təsvirin erməni uydurması sətir-sətir üzə çıxır. Məsələn, belə bir məlumat verilir:

- Kərimağa kəndi, Dəli Arutyun kəndi, Komaser kəndi Toxluca kəndi yaxınlığında yerləşir.

Əslində bu adda kəndlər Göyçədə heç vaxt olmayıb! Bu faktdır!!! Toxluca, Ağbulaq və Şorca kəndləri ilə qonşu olan oğuz türklərinin yaşayış məskənidir. Adıçəkilən Komaser kəndi isə Dərəçiçək mahalında olub. Kameral təsvirin bu iyrənc niyyəti istədikləri qədər uzadılmışdır. **Məsələn, Nazir Əhmədli həmin təsvirə istinadən yazır:**

"Adatəpə kəndi. 22 qarapapaq ailəsi".

nın Sulduz mahalından gələnəldir.

N.Əhmədli yazır: "Basarkeçər kəndi. 30 milli, 1 biruki ailəsi".

Cavab verirəm: "Erməni Zaven Korkodyana görə 1831- ci ildə Basarkeçərdə 178 nəfər azərbaycanlı yaşamışdır.

Görəsən, qarapapaq, əliqanlı, biruki, qaracoru, ayrım, çakırlı, milli və s. kimi tayfa adlarını təsvirə yerləşdirməkdə ermənilərin saxtalarlıqlardan başqa məqsədləri olmayıb ki? Əlbəttə olub. Burda erməni təbliğatı "biruki, qaracoru, qarapapaq və s. yaşamışdır, türk yaşamamışdır" deyir.

Nazir Əhmədli demir ki, niyə Suriyadan, İrandan gətirilən ermənilərin milliyəti erməni yazılır, türklər isə tayfa adları ilə göstərilir? Göyçə gölünün cənubundakı sıra dağların bir neçəsinin adı çəkilsə də, kameral təsvirdə gölün şimal hissəsindəki dağlar tamam unudulub. Əslində unudulmayıb. Təsviri hazırlayan ermənilərə Göyçə gölünü dörd tərəfdən qucaqlayan "qüdrətdən səngərli qalalı dağlar"ın adları qaranlıq idi. Çünki bunlar İrandan, Türkiyədən, Suriyadan gələn nəbələd erməniləri idi. Bu dağların adlarını yerli Azərbaycan türkləri bilirdi. Ancaq təsviri hazırlayanlar bu adları türklərdən xəbər almırdılar. Çünki belə bir doğru-dürüst təsvir ermənilərə lazım deyildi. Nazir Əhmədliyə də nədənsə lazım olmayıb. Niyyəsinə buyursun özü izah etsin".

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Ötən gecə təmas xəttində düşmən tərəfin növbəti xain təxribatı nəticəsində biri uşaq olmaqla, iki dinc sakin həlak oldu, bir neçəsi yaralandı. Sözsüz ki, işğalçı qüvvələrin bu təxribatı cavabsız qalmaq və artıqlaması ilə veriləcək. Hərçənd 2 yaşlı Zəhranı həyata qaytarmaq heyl ki, mümkün olmayacaq.



Belə görünür ki, düşmən Azərbaycan tərəfini bacardığıca çox canlı itkiyə məruz qoymaq taktikası götürüb - fərq eləməz, həlak olanlar dinc sakinlər, körpələrdir, yoxsa hərbi mundirdə olanlar. Erməninin düşüncəsinə görə, əsas odur ki, azərbaycanlı qətlə yetirilsin. Hədəf sözsüz ki, həm də sərhədyanı bölgə əhalisi arasında panika salmaq, onları öz yurd yerlərindən kütləvi şəkildə çıxıb getməyə vadar etməkdir.

Azərbaycan, onun silahlı qüvvələri əlbəttə ki, işğalçı ölkənin bu xəbis niyyətindən yaxşı xəbərdardır və həmişə adekvat addımlar atıb, atacaq

da. Ona da şübhə yox ki, son vaxtlar düşmənin cəbhə xəttində bir-birinin ardınca ciddi canlı və texniki itkilər verməsi Ermənistanın kriminal rəhbərliyini qəliz vəziyyətdə qoyub və o, erməni cəmiyyətini heç olmasa, günahsız azərbaycanlıları hədəf seçməklə sakitləşdirməyə çalışır. Guya işğalçı orduda döyüş ruhu hələ də qalır və yüksək səviyyədədir...

Qeyd edək ki, artıq Ermənistanın son təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı mü-



"Azərbaycanın ərazi bütövlüyü ən qısa zamanda bərpa edilməlidir" - rusiyalı deputat

"Dağlıq Qarabağdakı erməni separatçıların bu hərəkətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.

Savelyev bildirib ki, G-20 sammiti öncəsi Qarabağ separatçıların bu cür fəaliyyətini ancaq açıq təxribat kimi qiymətləndirmək olar: "Hansı ki, bunun qurbanı günahsız dinc sakinlər, o cümlədən körpə oldu. Bu fakt beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qiymətini almalıdır və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələn səylər artırılmalıdır. Beynəlxalq hüquq normaları işləməlidir, Azərbaycanın ərazi bütövlüyü ən qısa müddətdə bərpa edilməlidir".

Qarabağ



ması zamanı müşahidə edildiyini xatırladı: "Bu zaman Moskva çalışır ki, konflikt iştirakçısı olan dövlətlərin münasibətləri yenidən dialoq şəklində davam etsin. Rusiyanın aktivliyi göstərir ki, burada o öz mənafeələrini güdür. Onun maraqları isə müharibənin olmasındadır. Ona görə ki, müharibə Rusiyanın təhlükəsizliyinə problem yaradır. Münaqişənin danışıqlar yolu ilə həllinə gəldikdə, biz burada hər zaman problemlə üzləşirik. Dağlıq Qarabağla bağlı danışıqlar Azərbaycan torpaqlarının boşaldılmasından başlamalıdır. İlk addım da İrəvan tərəfindən atılmalıdır. Buna görə də Ermənistanı təzyiqlər edilməlidir".

İ.Vəlizadə Rusiyanın ötən il İrəvana yumşaq təzyiqlik siyasətinin məğlubiyyə-

Sülh danışıqları əvəzinə təxribat

yolu - işğalçı cəza saatını yaxınlaşdırır

Qarabağ məsələsində dönüşü vasitəçilər etməsə, Azərbaycan ordusu edəcək; cəbhədəki son insidentin daha bir motivi; **politoloq**: "Yeni Qarabağ savaşı Rusiyanın təhlükəsizliyinə təhlükədir, çünki..."

naqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, Azərbaycan heç vaxt dinc əhalini hədəf seçib onu top atəsinə tutmur.

Bu mənada baş vermiş son insidentə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hansı reaksiya verəcəkləri də maraqlı idi. Təəssüf ki, onlar bu dəfə də şablon bəyanatdan uzağa getmədilər və tərəfləri sülh danışıqlarına çağırmaqla işlərini bitmiş hesab elədilər. Halbuki gerçək budur ki, erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarında qalmaqda davam etdikcə bu kimi insidentlərdən qaçmaq mümkün olmayacaq, çünki ermənilər öz xislətlərinə uyğun surətdə dinc əhalini də həmişə hədəf seçəcəklər. Bu üzəndən son olay bir daha erməni işğalına son verməyin, sülh danışıqlarında ciddi dönüş yaratmağın vaxtı çatdığına təsdiq edir. Əks halda, bu dönüşü Azərbaycan ordusu yaratmalı olacaq.

Əfsus ki, vasitəçi dövlətlər son birgə bəyanatdan da gürüdüyü kimi, hələ də situasiyanın kritikliyinin fərqi deyil və hələ də təcavüzkarın başını tumarlamaq, onun nazı ilə oynamaqdadır. Nəticədə baltaca Zəhrələr, digər günahsız

Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərindən verilən son bəyanatlardan da görünür ki, düşmən cəzasız qalmayacaq. Amma alçaq xislətli düşməndən fərqli olaraq, Azərbaycan heç vaxt dinc əhalini hədəf seçib onu top atəsinə tutmur.

insanlarımız öz həyatlarını itirir. Demək, onların qanı ilk növbədə həmsədrlərin vicdandır.

Vəziyyətin bunca partlayış həddinə çatmasının əsas məsuliyyəti isə Rusiyanın üzərindədir. İki əsas səbəbə görə: 1. Moskva işğalçı Ermənistanın əsas müttəfiqi olaraq qalır. 2. Rusiya Dağlıq Qarabağ konfliktinin həlli üçün hamıdan çox imkan-riçaqa malikdir.

Təəssüf ki, Moskva bu riçaq-imkanları hərəkətə, işğalçını isə ağla gətirməyə tələsmir. Ötən ilin 4 günlük aprel savaşından sonra Rusiya bu yöndə nəse eləməyə çalışdı, ancaq az sonra yenə də geri çəkildi. Üstəlik, Ermənistanı "İsgəndər", "Smerç" tipli döyüş sistemləri verdi. Bunun nəticəsidir ki, təcavüzkar yenidən özünü arxayın və cəzasız hiss edir.

Bəs Rusiya heç olmasa, indi - situasiyanın böhranlı xarakterini nəzərə alıb hərəkətə keçəcəkmi? Ekspertlərin bu xüsusda rəy və proqnozları birmənalı deyil.

"Rusiya Qarabağın məsuliyyətini üzərinə götürmək istəmir". Bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib. Politoloq Rusiyanın Qarabağda aktivləşməsinin konfliktin hərbi qarşılıdırma mərhələsinə çat-

te uğradığını bildirib. Onun sözlərinə görə, İrəvan müxtəlif yollarla bu vəziyyətdən çıxmağa çalışıb. "Rusiya Ermənistanı itirməmək naminə bu mülayim təzyiqlik siyasətindən təcridən əl çəkdi. Beləliklə, biz danışıqlar prosesinin inkişaf etmədiyini görürük. Rusiya indiki mərhələdə üzərinə yük götürmək istəmir. Aleksandr Kudrin və digərləri hesablatdıranda müxtəlif versiyalar səsləndirə bilərlər, amma fakt odur ki, prosesdə inkişaf yoxdur. Rusiya başa düşür ki, prosesə tam şəkildə qoşulsa ya kiminsə mövqeyini tutmalıdır, ya da hər iki tərəfin gözləntilərini doğrultmalıdır. Bir sözlə, Rusiya status-kvonun qorunmasında maraqlıdır, - deyər politoloq əlavə edib.

Ancaq status-kvo, başqa sözlə, işğal rejimi sonsuzadək sürə bilməz. Bunu Moskva da yaxşı bilir. Demək, gec-tez Kreml "qolunu çirməleyib" problemin həllinə girişmək barədə düşünməlidir. Bir daha qeyd edək ki, əgər Rusiya başda olmaqla həmsədr dövlətlər ixtilafın həllində tezliklə real irəliləyişə nail olmasa, bunu Azərbaycan əsgəri edəcək. Üçüncü yol, sadəcə, mövcud deyil. Qısa, seçimi Bakı yox, həmsədr dövlətlərin təzyiqlik altında işğalçı etməlidir.

"2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 93 ölkəyə məhsul ixrac olunub, 148 ölkədən məhsul alınıb". Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı ticarət hesabatlarında qeyd olunur.

Hesabata görə, 4 ayda xarici ticarət dövriyyəsi 7 milyard 8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 835,8 milyon dollar, idxalın dəyəri 2 milyard 165 milyon dollar təşkil edib, 2 milyard 670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artıb, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalıb. 2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərinə qeyri-neft məhsulları ixrac edilib, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.

Başqa bir hesabatda əsasən, 2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olub. İxracda artım daha çox meyvə-tərəvəz sektorunda qeydə alınıb. Belə ki, 2015-ci ilin altı ayı ərzində 132 493,39 ton meyvə-tərəvəz ixrac olunmuşdusa, bu ilin altı ayında həmin rəqəm 165 774,94 tona yüksəlib. Bu isə ixracda 4,36 faiz təşkil edir.

Digər məhsullar üzrə çayın, bitki və heyvan məşəli yağlarının, şəkərin miqdarında kəskin azalma qeydə alınıb. Məsələn, çay ötən il ixracda 35,4 faiz təşkil etmişdisə, bu il 0,08 faizə düşüb.

İqtisadçı ekspert Natiq Cəfəriyə görə, bugünkü iqtisadi durumdan çıxışın əsas və çox effektiv yollarından biri məhz ixracatın artırılmasıdır: "Azərbaycanın özünün gəlirləri neftdən asılı olduğu üçün valyuta gəlirləri kifayət qədər azalıb. Əlavə valyuta qazanmaq yollarını düşünməli və tapmalıyıq. Bunun da əsas istiqamətləri təbii ki, ixrac potensialının artırılmasıdır. İxrac potensialının artırılması üçün də daxildə rəqabətli mühitin, yaxşı investisiya mühitinin, iqtisadi aktivliyin artırılması üçün işlər görülməlidir. Yeni ola bilməz ki, daxildə iqtisadi aktivlik zəifləsin - necə ki, biz bunu görürük. Keçən il ümumdaxili məhsul 1,3 faiz azaldı. Bu ilin ilk 5 ayında 1 faiz azalıb. Yəni iqtisadiyyat daralır, iqtisadi aktivlik yoxdur. İqtisadi aktivlik yoxdursa, iqtisadi aktivlik olmayan ölkədə iqtisadiyyatı canlandırmağın yolları haqqında düşünməliyik ki, sonradan bu canlanma ixracatın artmasına səbəb olsun. Bunun da yollarını xarici investorların cəlbidir, bütüncü xərcləmələrində investisiya ayarının artırılmasıdır, daxildə bankların ciddi şəkildə kapital qoyuluşuna yönəlməsi, orta və uzun vədəli biznes kreditlərinin verilməsidir ki, bu hər üç yolun üçündə də problem var. Xarici investisiyalar Azərbaycana ancaq neft-qaz layihələrində aktiv şəkildə gəlirlər. Çünki burada oyun qaydaları fərqlidir. Bütün kontraktlar, müqavilələr parlamentdə təsdiqlənir və heç dövlət qurumları tərəfindən heç bir müdaxilə olunmur. Onlar da rahat işləyə bilərlər. Digər sahələrdə isə investisiya ilə bağlı problemlər var".

Biz nə istehsal edirik, hara və nə ixrac edirik?

Natiq Cəfəri: "Xarici investoru maraqlandıran yalnız iki məsələ olur..."



İqtisadçı ekspert xarici investoru maraqlandıran yalnız iki məsələnin olduğunu və bu məsələlərdə də Azərbaycanda problem yaşandığını bildirdi:

"Bu məsələlərdən biri mülkiyyət toxunulmazlığının müqəddəsliyi məsələsidir, ikinci məhkəmələrin çevik, ədalətli və tez qərar verməsinin təmin olunması. Hər iki istiqamətdə də bizdə problemlər var. Mülkiyyət toxunulmazlığı ilə də bağlı 1000-dən yuxarı mülkiyyətlə bağlı iş Avropa Məhkəməsinə gedib və bu da investoru qorxudan çox ciddi amillərdən biridir. Məhkəmələrin işləməsinə də problemlər var. Yeni çevik deyillər, ədalətli qərarların çıxarılması yubadılır və bir çox hallarda məhkəmələr kənar müdaxilələrin təsiri ilə qərar verirlər ki, bu da investoru çəkindirən amildir. Üçüncü amil isə Azərbaycanın müxtəlif beynəlxalq qurumlarda üzvlüyü məsələsidir ki, bu da investorlar üçün vacib bir məsələdir. Məsələn, Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. 20 ildir danışıq aparılır, amma üzv olmuruq. Bu da investorlar üçün vacibdir ki,

biz ora üzv olaq və beynəlxalq oyun qaydaları çərçivəsində fəaliyyət göstərək. Hamımız bilir ki, banklar çox pis durumdadır. Kreditləşməni artırma bilmir. Kreditlərin faizləri çox yüksəkdir. 25-30 faiz biznes krediti varsa, hansı iş adamı bunu götürüb nə iş görə bilər ki, həm pul qazansın, həm kreditlərini versin, həm də kredit faizlərini ödəsin. Yəni burada da problemlər var. Daxili investisiyalar da azalıb. 45 faizə qədər azalma var. Biz iqtisadi canlanmaya nail olmalıyıq ki, bu da ixracat potensialımızın artırılmasına kömək etsin. İxracatın hələlik Azərbaycanda istiqamətləri var. Burada potensial, kənd təsərrüfatı, aqrasiya, neft-kimya məhsullarında potensial var və bunun tanıtımının həyata keçirilməsi yolu ilə Azərbaycan mallaşdırılmasına xaricə çıxarılmasının asanlaşdırılması yolu ilə biz ixracatı artırmağa çalışırıq. Amma bir daha təkrar edirəm. Bu, daxili iqtisadi aktivliyin artmasından sonra mümkündür".

□ Günel MANAFILI

Sabiq icra başçısı Rusiya vətəndaşının pulunu mənimsəyib özünü ölümə hədələdi

Tutu Əhmədova: "Mənə dedi ki, burada özünü, Rusiyada isə oğlunu öldürtdürərəm"

"Torpaq sahəsi satacağımı vəd edib məndən 100 min dollar pul aldı. Üstündən 4 il keçib, nə torpaq var, nə də sənədləri". Bu sözləri "Yeni Müsavat"ın redaksiyasına üz tutan şikayətçi, Rusiya vətəndaşı, 57 yaşlı Tutu Əhmədova deyib.

1983-cü ildən Rusiyada yaşayan şikayətçi 2013-cü ildə Azərbaycanda torpaq almaq fikrinə düşüb. Həmin vaxt Gəncə şəhəri, Nizami rayonunun icra başçısı olan Məhərrət Mustafayevlə alqı-satqı haqqında danışıq aparıb. İcra başçısı qadına torpaq sahəsini göstərib, heç bir sənəd verilmədən 100 min dollar alıb. Daha sonra Rusiyaya dönmə qadın 1 il ərzində telefon əlaqəsi saxlasa da, aldığı torpağın sənədlərini əldə edə bilməyib: "Mənə dedi ki, Rusiya vətəndaşı olduğun üçün sənədin adına torpaq satıla bilməz, qohumlarından birinin şəxsiyyət vəsiqəsini götür, torpağı onun adına sənədləşdirək. Mən də bacım qızının vəsiqəsini aparıb verdim. Lakin yenidən mənə sü-ründürməçiliyə saldılar və sentyabr ayında qayıdıb Rusiyaya oğlumun yanına getməyə məcbur oldum. Bacım qızının vəsiqəsi də Məhərrət Mustafayevdə qaldı".

Şikayətçinin sözlərinə görə, 1 il sonra icra başçısı vəzifəsindən azad edilib və torpaq

məsələsi də həll olunmamış qalıb: "2014-cü ilin oktyabr ayında isə eşitdim ki, yenə torpaq məsələsi üstündə Məhərrət Mustafayev kimisə vurub və ona görə də prezidentin əmri ilə vəzifədən azad ediblər. 2015-ci ildə Azərbaycana gəldim və Məhərrət Mustafayevlə görüş-düm. O artıq vəzifədən çıxarılmışdı və heç yerdə işləmirdi. Dedi ki, mütləq sənənin pulunu qaytaracağam. Qayıra bilməsəm, Bakıdakı 2 otaqlı evimi adına keçirərəm, üstünü də sonra dollarla ödəyərəm. Onun səs yazısı da məndə var. Bu söhbətdən sonra yenidən Rusiyaya dönməli oldum və 2016-cı ildə qayıtdım. Baş Prokurorluqda çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məhərrət Mustafayev pulumu ödəməsə, şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məhərrət Mustafayev mənə Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yere müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracağam, müəyyən



müddətdən sonra isə qalan 60 min dolları ödəyəcək. Daha sonra, Aliyev Qürbət Mikayıl oğlu vasitəsilə mənə 20 min manat isə o zaman 12 min dollar edirdi. Məhərrət Mustafayevdə çalışan bir tanışımızla məsləhətləşdim ki, əgər Məhərrət Mustafayev pulumu ödəməsə, şikayət edəcəyəm. Bu söhbət hansısa formada onun qulağına çatdı və mənə zəng etdi. Məhərrət Mustafayev mənə Gəncəyə dəvət etdi, xahiş etdi ki, heç yere müraciət etməyim. Söz verdi ki, birinci mərhələdə 40 min dollarımı qaytaracağam, müəyyən

oğlunu öldürtdürərəm. O hazırda Gəncə Şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin reisi vəzifəsindədir. 1 aydır ki, mən Bakıdayam, həm oğlumun, həm də öz həyatım üçün qorxuram".

Şikayətçi deyir ki, məhkəməyə müraciət etsə belə, əlində heç bir sənəd yoxdur. Prosesdə iki nəfər şahid olub ki, onlardan birini - Asim Kazımovu Məhərrət Mustafayev pulla ələ alıb və susdurub. Digər şahid, bir müddət Məhərrət Mustafayevin yanında makler işləyən Kəramət Eyvazov isə özü də hazırda zərərçəkən qismindədir. O da şikayətçini "Yeni Müsavat"ın müxbirinə danışdı:



"Tutu Əhmədovanın torpaq işi-ni həll edərkən, Məhərrət Mustafayevlə tanış oldum və mənə təklif etdi ki, onun alqı-satqı işlərinə mənə kimi yardımçı olum. Bir müddət onunla işlədim. Daha sonra qanunsuz əməllərinin şahidi oldum. Bir neçə nəfərdən torpaq satmaq üçün ümumilikdə 92 min dollar pul alıb Məhərrət Mustafayevə verdim. Sonra həmin insanların da nə sənədini, nə də torpağını vermədi. Nəticədə onunla vətəndaşlar arasında mən qalmalı oldum. Məcbur qalıb evimi və maşınımı satdım, 92 min dolları zərərçəkənlərə ödədim. Ancaq hələ də həmin pulu Məhərrət Mustafayevdən ala bilmirəm. Sonuncu dəfə mənə "Ramada Plaza"ya çağırıldı, ağır sözlərlə təhqir etdi, mənə əl qaldırdı. Təhdid etdi ki, adam tutub üzünə durduracam, sənə həbs etdirəcəm".

Qeyd edək ki, M.Mustafayev mətbuatda da "torpaq dəlaləti" kimi tanınır və adı bir neçə dəfə qalmaqallarda hallanıb. Birinci dəfə icra başçısı vəzifəsində çalışarkən Göygöl Rayon Bələdiyyəsinin sədri ilə dalaşdı. Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş Məhərrət Mustafayev bəzində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralo-

va məlumat verilib. Hadisə daha yuxarı instansiyalara mürəzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olub.

3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi M.Mustafayevin onlardan üzr istəməsinə tələb etmişdi. Sonradan Məhərrət Mustafayevi Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin reisi təyin olunub və hazırda həmin vəzifədədir.

Son olaraq, M.Mustafayevin Gəncədə N sayılı həbi hissənin mayor rütbəli komandiri Füzuli Nəbiyev və Bakir Bəkirli adlı aşağı rütbəli hərbiçini döy-düyü ilə bağlı mətbuatda məlumat yayılıb. Hadisə ilə bağlı Kəpəz Rayon Polis Şöbəsinə araşdırma aparılıb. Nəticə isə odur ki, M.Mustafayev hələ də vəzifədədir. Mətbuatda M.Mustafayevin Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən himayə edildiyi də bildirilir.

Mövzu ilə bağlı qarşı tərəfin, yazıda adıçəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

□ Nərgiz LİFTİYEVA

Hazırda Belçikada mühacir həyatı yaşayan satirik yazar Mirzə Sakit ilginç bir hadisənin üstünü açıb. Bu barədə "Yeni Müsavat"a açıqlamasında danışan satirik aşağıdakıları deyib: "Mən həbsdə olarkən, 2008-ci ildə Amerikanın PEN Klubu və Amerikanın "Hellman-Hammett Grants" adlanan təşkilatı mənim ailəmin sosial problemlərinə yardım etmək məqsədilə müxtəlif vaxtlarda 10 min və 8 min dollar məbləğində pul yardımı ayırıb.

Həmin yardım Azərbaycanla hansısa təşkilat (bəlkə də siyasi partiya) vasitəsilə mənim ailəmə çatdırılmalı imiş. Ancaq çox təəssüflər olsun ki, həmin o 10 min və 8 min dollardan bir sent də bizə çatdırılmayıb. Hazırda bu məlumat adları çəkilən təşkilatlara göndərilib və həmin təşkilatlardan bu haqda hesabat tələb olunur.

Məlumat çox ciddi və inanılmaz ki, bu fitnəkarlıq böyük sensasiyaya səbəb olacaq".

Bu olayın detalları ilə bağlı danışan satirik eyni zamanda bildirdi ki, bu işin üstünün açılmasında Amerikada yaşayan bir dostu yardımçı olub. Bu şəxsin PEN Klubla əlaqəsi olduğunu xatırladan Mirzə Sakit onun vasitəsilə Amerikadakı bir jurnalda şeirlərinin tərcümə versiyasının da çap olunacağını vurğuladı. Müsahibimizin sözlərinə görə, xaricdə yaşayan dostu bir jurnalın ondan müsahibə götürmək istədiyini deyib. Ardınca isə hansı mövzularda danışacağı, habelə həbsdə olarkən aldığı mükafatlar barədə sualların anonsunu verib. Sonuncu barədə detallı bilgisi olmadıqından dostu Mirzə Sakit üçün internet-

"Məhbus ailələrinə xarici fondlardan göndərilən yardımlar yeyilir"

Mirzə Sakit: "Araşdırma gedir və bu fitnəkarlıq böyük sensasiyaya səbəb olacaq"



də araşdırma aparıb: "Təsədüfən üzə çıxdı ki, 2008-ci ildə Amerikanın PEN Klubu və Amerikanın "Hellman-Hammett Grants" adlanan təşkilatı mənim ailəmin sosial problemlərinə yardım etmək məqsədilə müxtəlif vaxtlarda 10 min və 8 min dollar məbləğində pul yardımı edib. Halbuki mənim bunların heç birindən xəbərim olmayıb. Bir neçə dəfə 300-500 dollar olmaqla, "Soros" fondunun yardımı almışım. Mən bunu deyəndən sonra gənc dostum bu təşkilatlara sorğu göndərib ki, sözügedən məbləğlər ünvana çatmayıb. Ona deyilib ki, bu təşkilatlar dünyanın bir çox ölkəsində bu cür tanınmış məhbuslara yardımlar edirlər.

Amma onun arxasınca düşüb araşdırmırlar. Hesabat tələb edəndə isə bunu ən incə detallına qədər aydınlaşdırmağa çalışırlar. İndi sorğu göndərilib və inanıram ki, bu iş aydınlaşdırılacaq. Mən məsələni tam dolğun şəkildə sona çatdırılmasını gözləyirəm".

Mirzə Sakit dedi ki, bu pulun konkret kim və ya kimlər tərəfindən ələ keçirilməsi barədə məlumatlıdır. Müsahibimiz məhz bu səbəbdən əlahəzrət faktı gözlədiyini vurğuladı: "Özü də söhbət təkcə məndən getmir. Azərbaycanda olan əksər siyasi məhbuslarla bağlı durumdur. Onlara zaman-zaman pul verilsə də, yerlərdə onu lazımı ünvana çatdırmırlar. Xatırlayırınsızsa,

daha öncə mənimlə bağlı da belə situasiya yaşanmışdı və onu "Yeni Müsavat" aydınlaşdırıb üzə çıxarmışdı. Hüquq müdafiəçiləri Fuad Həsənov və Vüqar Qocayev bu pulu yemək istəyirdi, amma mətbuat məsələsinin üstünə düşdüyü üçün alınmadı. Ümumiyyətlə, Azərbaycanda təşkilatlar məhbusların pulunu yeyirlər. Bəzən məhbusa 10 manat verilsə, təşkilatlar onun cəmi 1 manatını məhbus ailəsinə verirlər. Bəzənsə heç 1 qəpiyini də vermirlər. Hakimiyyətəndən haqq və ədalət tələb edənlər görün özləri insanların hüquqlarını necə tapdayır, ciblərinə necə girir".

Satirik eyni zamanda vurğuladı ki, bu sayaq situasiyalarda səsini çıxardıqı üçün onu "pulgir" adlandırırlar və bu, tamamilə haqsızlıqdır: "Mən pulgir olsam qürbətdə nə ölümüm vardı? Oturdum Azərbaycanda, bir dövlət məmurunu vəsf edən kitab çıxardım, bala-bala yeyədim o puldan. Mən deyirdim ki, onsuz da hakimiyyət tərəfindən bütün haqlarımlındən alınmış insanları bir tərəfdən də bu cür istismar etməsinlər. Qoyun bu araşdırma yekunlaşsın, nəticələri barədə sizə də məlumat verəcəm".

□ **Sevinc TELMANQIZI**



Amerika Şimali Koreya ilə hərbi qarşıdurmaya yaxınlaşır

Pxenyanın 11 min kilometr uça bilən raketlər kəşf etməsi Vaşinqtonu çətin seçim qarşısında qoyur

İyulun 4-də Şimali Koreya qitələrarası raket sınağı keçirib. Dövlət televiziyası sınağın uğurlu olduğunu, "Hwasong-14" raketinin "dünyanın istənilən nöqtəsinə vura biləcəyini" bəyan edib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiyi qədər olmadığını, amma ABŞ-ın Alyaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl 2012-ci ildə "KN-08" və "KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.

Qeyd edək ki, Şimali Koreya 1984-cü ildə raket sınaqlarına start verib, 2006-cı ildə isə "nüvə dövləti" olduğunu elan edib. Pxenyanın nümayiş etdirdiyi yük maşınına yerləşdirilmiş "KN-08" raketləri 3 mərhələli uçuş həyata keçirərək 11 500 km məsafəni vura biləcək qabiliyyətdədir. "KN-14" raketləri isə 10 min km məsafəni vura bilir. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İki gün əvvəl sınaqdan keçirilən "Hwasong-14" raketlərinin imkanları dəqiq bilinmir.

Qitələrarası raketlər "soyuq müharibə" dövründə dövlətlərin əsas güc simvoluna çevrilib. Adətən nüvə başlıqları daşıyan bu raketlər uzaq hədəflərə dağıdıcı zərbələr vurmaq gücündədir. Mediada gedən məlumatlara görə, ABŞ-ın hazırda 450 ədəd, Rusiyanın 369 ədəd, Çinin isə 55-65 ədəd qitələrarası ballistik raketləri var. Bu raketlərin hər biri nüvə başlığı daşımaq gücündədir. Quru və ya maye yanacaqda çalışan bu raketlər atmosfərə atılır və təyin olunmuş hədəfin üzərində partlayır. "Soyuq müharibə" zamanı dövlətlərin bir-birinə hücum etməməsinə təmin edən məhz bu raketlər idi, çünki hər iki tərəfin əlində yüzlərlə bu cür tətikdə olan raketlər vardı və onların atılması hər iki tərəfin məhv edilməsi anlamına gəlirdi.

Koreya ilk raketlərini Misirdən alıb, ancaq ötən 40 il ərzində özünün yeni raketlərini istehsal edib və bunların bir qismini sınaqdan keçirib. Son olaraq ötən il Cənubi Koreya və Yaponiyanın böyük bir hissəsini vurmaq iqtidarında olan 2500, bəzi mənbələrə görə 3200 km məsafəyə uça bilən raketləri sınaqdan keçirib. Ancaq son sınaqlar artıq Koreyanın uzaq məsafələrə zərbə endirə biləcək gücə sahib olub.

ABŞ dövlət katibi Reks Tillerson bildirib ki, Şimali Koreyanın sınaqdan keçirdiyi raketlər qitələrarası raketlər olub. O, raket sınaqlarının ABŞ-a qarşı təhdidlərin artması kimi dəyərləndirib və Amerikanın nüvə silahına malik Şimali Koreyanı qəbul etməyəcəyini bildirib. Çərşənbə günü axşam (Bakı vaxtı ilə gecə) BMT TŞ üzvü 15 ölkənin iştirakı ilə toplantı keçiriləcək. Artıq Çin və Rusiya da Şimali Koreyaya müraciət edərək nüvə sınaqlarını, ABŞ-ı isə hərbi təlimləri dayandırmağa çağırıb.

Gözənilir ki, BMT TŞ-nin toplantısında ABŞ Şimali Koreyaya qarşı növbəti sanksiyalar barədə layihə irəli sürəcək. Ancaq indiki vaxtda Rusiya və Çinin Şimali Koreyaya qarşı sərt qərarların alınmasına dəstək olacaqları inandırıcı deyil. Vəziyyətin bu halı alması Amerikanın Şimali Koreyaya müdaxiləsinə səbəb ola bilər. Doğrudur. İndi bu plan çox riskli görünür, xüsusən də son raket sınağından sonra Pxenyanın ABŞ və müttəfiqlərinə zərbə endirmək imkanları daha da artıb. Xüsusən də ABŞ-ın regionda ən yaxın müttəfiqi olan Yaponiya və Cənubi Koreya hazırda ABŞ-ın əsas müttəfiqidir. Üstəlik, ABŞ-ın o regionda əsas hərbi bazaları Yaponiya adalarında yerləşir. Şimali Koreyanın artıq qitələrarası raket sınaqdan keçirməsi göstərir ki, Pxenyan sürətlə nüvə dövlətinə çevrilib və "beynəlxalq toxunulmazlıq" əldə etməyə çox yaxındır. Çünki qeyd etdiyimiz kimi, nüvə başlığı və qitələrarası raketlər dövlətlərin beynəlxalq təhlükəsizlik təminatıdır. ABŞ-ın bundan sonra addımının nə olacağı maraqlıdır. Vaşinqton daha sərt sanksiyaları gündəmə gətirir, ancaq sınaqlardan sonra bunun nə qədər işə yarayaacağı dəqiq deyil. Proses davam etdikcə, ABŞ Şimali Koreya ilə hərbi qarşıdurmaya bir az da yaxınlaşır.

□ **Kənan RÖVŞƏNOĞLU**

Hökumət Yunusları ölkəyə məcburi gətirə biləcəkm...

Əsəbəl Mustafayev: "Əgər bir şəxs məhkəməyə gəlmirsə, o zaman belə qərar çıxarılır və o, Interpolun axtarışına verilir"

Hazırda Hollandiyada mühacir həyatı yaşayan Sühl və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun ölkəyə məcburi gətirilmələri barədə Bakı Apelyasiya Məhkəməsi ölkənin daxili işlər orqanlarına müraciət edib. Qərar iyulun 3-də onların apelyasiya şikayətləri əsasında keçirilən prosesdə qəbul olunub.

Verilən qərar bəzi suallar da yaradıb. Əsas suallardan biri məhkəmənin qərarı ilə ər-avardı DİN-in ölkəyə gətirib-gətirə bilməyəcəyi ilə bağlıdır. Məhkəmə polisdən cavab almaq məqsədilə növbəti prosesi iyulun 12-nə təyin edib.

Hüquqşünas Əsəbəl Mustafayev bir şəxsin məcburi şəkildə gətirilməsi prosedurlarını sadaladı: "Bu, məhkəmə qərarı ilə olur. Sonradan həmin şəxsi tapmaq mümkün olmadıqda axtarışa verilir. Məlum olanda ki barəsində qərar çıxarılan şəxs xaricdədir, o zaman həmin şəxsi Interpolun axtarışına verirlər. Instansiyalar heç vaxt



beynəlxalq axtarışı həyata keçirə bilmirlər. Həmçinin hansısa dövlətin ərazisindən tutub gətirmə səlahiyyətləri də yoxdur. Bunu həmin ölkənin hüquq-mühafizə orqanları edirlər. Ola bilər ki, axtarışda olan şəxsin hansı ölkədə olması da bilinməsin. O zaman Interpol daxil olan ölkələrə həmin şəxsin axtarışda olması barədə sorğu verilir. O şəxs tapıldıqda adətən iki cür hərəkət edilir. Birinci, dərhal həmin sorğu əsasında aid olduğu ölkəyə göndərilir. İkinci, daha çox barəsində

qərar olan şəxs barədə sorğu verən ölkədən sənəd istənilir, yəni təsdiqedic sənəd. İkinci hal daha çox o zaman olur ki, saxlanılan şəxs qanunsuz təqiblərə məruz qalıb, baxışlarına görə təzyiqlər yaşayıb. O zaman onun axtarışda olması barədə səbəblərə şübhələr yaranır. Ola bilər ki, sorğu verən ölkənin sənədləri qaneedici sayılmasın və o şəxsi verməkdən həmin dövlət imtina etsin. Daha çox siyasi yönlü işlərdə sorğu verən ölkənin istəkləri təmin olunmur. Arif və Leyla

Yunuslarda da belə olacağını düşünürəm. Çünki bu şəxslərin işlərinin siyasi olduğu çoxdan məlumdur. Onlar siyasi məhbuslar siyahısında idilər. Beynəlxalq təşkilatlar da bu şəxsləri siyasi məhbus kimi qəbul etmişdilər. Hökumət də bilir ki, bu səmərə verməyəcək işdir. Sadəcə, prosedura bunu tələb edir. Əgər bir şəxs məhkəməyə gəlmirsə, o zaman belə qərar çıxarılır və həmin şəxs Interpolun axtarışına verilir. Güman edirəm ki, bu sorğu icra olunmayacaq, yuxarıda dediyim səbəblərə görə. Bir də onu unutmaq olmaz ki, Yunuslar barəsində Avropa Məhkəməsinin qərarı var, onların haqqında vaxtilə verilən həbs-qətimkan qərarının qanunsuz olması barədə. Hətta bu barədə beynəlxalq məhkəmənin qərarı da var. Bu baxımdan, açıq, qərar təmin olunmayacaq".

Qeyd edək ki, Leyla və Arif Yunuslar 2014-cü ilin iyununda həbs olunublar. 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Həmin ilin dekabrında Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olan Yunusların müalicə məqsədilə xaricə getməsinə icazə verilib. Sonradan Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb.

□ **Cavansir ABBASLI**

Bakıda yeni quldur dəstəsi peyda olub

Toydan çıxan qadınlara hücum edir, sahibsiz maşınları yarırırlar

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanovun şəxsi avtomobilinə basqın edilib. Maşının şüşəsi sındırılıb və sandıqçadan, sadəcə, ətir oğurlayıblar.



Əhatə dairəmiz daha da genişlənir!

www.nar.az



“Nar” baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırıb

2017-ci ilin ilk yarısında “Nar” abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirib. Abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılama üçün bu ilin yanvar ayından etibarən, Bakı, Lənkəran, Qəbələ, Şəki, Şəmkir, Şamaxı, Kürdəmir, Biləsuvar və digər bölgələrdə 165 sayda yeni 3G, Abşeron yarımadasında isə 213 ədəd 4G (LTE) baza stansiyası quraşdırılıb. Beləliklə, “Nar” 794 ədəd 4G baza stansiyası ilə öz istifadəçilərinə ölkədəki ən böyük mobil rabitə şəbəkələrindən birini təqdim edir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi istiqamətində işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən yararlanırlar. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadıq qalan mobil operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətində işləri davam etdirməyi planlaşdırır.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet sahifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.



A.Qurbanovun sözlərinə görə, hadisə haqqında səhər saatlarında xəbər tutub: “Qonşu gəlib deyəndən sonra xəbər tutdum ki, maşını yağmalayıblar. Polis çağırıdım, gec də olsa gəldilər, baxdılar. Məlum oldu ki, sadəcə, ətir oğurlayıblar. Maşında qiymətli bir şey olmadığı üçün əllərinə o keçib. Amma avtomobilimin şüşəsi sındırıldığı üçün maddi ziyanım az deyil”.

Son zamanlarda bənzər hadisələrin sayı getdikcə artır. Məsələn, bir neçə gün öncə jurnalist Anar Rəsulov da avtomobili yağmalanıb. Naməlum şəxslər jurnalistin yaşadığı Binəqədi rayonunda şəxsi avtomobilinin arxa sol şüşəsini sındıraraq oturmaqda olan çantaya oğurlayıblar. Həmin çantada jurnalistin mobil telefonları, planşet, “Samsung Gear 360” çəkiliş kamerası, “Canon 550D” fotokamera, müxtəlif bank kartları, mobil operatorlara aid simkartlar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texniki pasport, jurnalist vəsiqəsi, VÖEN vəsiqəsi və digər sənədlər olub.

Bəhs etdiyimiz iki hadisə son zamanlarda baş verən onlarla hadisədən bir neçəsidir. Qeyd edək ki, uzun zamandır oxşar hadisələrin sayı olduqca az idi. Son hadisələr isə bunu göstərir ki, bu tipli oğurluqları törədən yeni bir quldur dəstəsi yaranıb. Dəstə üzvləri gecə saatlarında binələrin önündə dayanan,

təhlükəsizlik kameraları olmayan yerlərdə maşınlara bir-bir baxırlar, incleyirlər. Şüşəsindən içeri boylanıb, oturmaqda bahalı bir əşyanın olub-olmamasına diqqət yetirirlər. Əgər oturmaqda gözlərinə dəyərli bir şey dəyirsə, dərhal şüşəni qırıb, oğurluq edib, qaçırırlar.

Bu dəstənin üzvləri xüsusilə bahalı görünüşə malik avtomobillərə hücum çəkirlər və çox təcrübəli davranırlar. Belə ki, bu qədər oğurluğa rəğmən onlardan heç birini görməyib. Məlumatla görə, quldur dəstəsinin “məharətləri” bununla da bitmir.

Son zamanlar axşam vaxtlarında evinə tək gələn qadınlara da hücum çəkilir. Belə ki, dəstə üzvləri şadlıq saraylarının ətrafında gəzişirlər. Toydan çıxan və evinə tək yollanan qadınları gözlərinə kəsdirib, sakit bir yerdə həmin qadına hücum çəkirlər. Qurbanın üzərində olan qızıl-zinət əşyalarını zorla ondan alıb qaçırırlar.

Son bir neçə ay ərzində oxşar hadisələrin sayı olduqca artıb. Polis bölmələrinə bənzər quldurluq hadisəsi ilə bağlı çoxlu şikayətlər daxil olur. Amma hələ də cinayətkar dəstə aşkarlanmayıb. Quldurların məsələnin sayı olduqca az idi. Son hadisələr isə bunu göstərir ki, bu tipli oğurluqları törədən yeni bir quldur dəstəsi yaranıb. Dəstə üzvləri gecə saatlarında binələrin önündə dayanan,

Baş redaktoru qonaq çağırıb döydülər

Criminal.az saytının baş redaktoru Anar Məmmədov döyülüb. PressClub.az saytının məlumatına görə, baş redaktora İsmayılı rayon, Lahıc qəsəbə sakinisi Samir Ağabalayev adlı şəxs fiziki zor tətbiq edib. A.Məmmədov burun nahiyəsindən xəsarət alıb. Hadisə ilə bağlı baş redaktor polisə müraciət edib.



Anar Məmmədov

PressClub.az-a hadisənin təfərrüatını danışan A.Məmmədov deyib ki, iyunun 27-də tanışı Samir Ağabalayev onu Qəbələyə qonaq çağırıb:

“Mən də tanışlığımız var deyər, dəvəti qəbul etdim. Gəldi, özü taksilə mənə götürdü, getdik Qəbələyə. Süfrə arxasında birdən bu şəxs heç bir səbəb olmadan mənə hücum etdi. Yumruqlamağa, təpikləməyə başladı. Qayınanası da Samirə qoşuldu, paltarlarımı çirdilər. Burnumdan ciddi xəsarət almışam. Mən onun bu hərəkətinin səbəbini bilmirəm. Təsəvvür edirsiniz ki, əllərdən güclə qaçmışam”.

A.Məmmədov qeyd edib ki, S.Ağabalayev Lahıc qəsəbəsində orta məktəbdə müəllim işləyir. Bir neçə il əvvəl Ağabalayev “İlin müəllimi” mükafatını alıb.

Baş redaktor deyir ki, hadisə barədə polisə müraciət edib:

“Elə ordan çıxan kimi Qəbələ Rayon Polis İdarəsinə gedib, şikayət ərizəsi yazdım. Məhkəmə tibbi ekspertizası təyin edildi. Ekspertizadan keçmişəm. Hazırda təhqiqat araşdırması aparılır. Araşdırmadan sonra materiallar məhkəməyə göndəriləcək”.

Dövlət sərhədini pozan şəxs öldürülüb

İyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş sərhəd pozucusu aşkar edilib.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriye qaçmağa cəhd göstərib.

Havanın qaranlıq və ərazinin mürəkkəb relyefə malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadı silah tətbiq edib. Aldığı güllə yarasından sərhədi pozan şəxs ölüb.

Sərhəd Xidməti bildirir ki, sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir (“Amerikanın səsi”).



Boşanmaların sayı kəskin artıb

Səbəblər arasında "qayınana" faktoru...

Azərbaycanda boşanma halları kəskin artıb. 20 il öncə ilə müqayisədə il ərzində boşanma statistikası 10 minə ötür. Belə ki, Azərbaycanda rəsmi orqanlar tərəfindən 1995-ci ildə 5 669, 2005-ci ildə 8 895, 2010-cu ildə 8900, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

2016-cı ildə 13 114 boşanma qeydə alınıb. 2017-ci ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 18 min 229 nikah qeydə alınıb, boşananların sayı isə 4 min 896 olub.

Artan tendensiya odur ki, boşanan ailələr arasında 1-2 illik, hətta 2-3 aylıq evli olan cütlüklərin sayı da artır.

Əksər məhkəmə işlərində isə səbəb kimi, gənc ailələrə böyüklərin, valideynlərin kənar müdaxilələri göstərilir. Buna səbəbi kimi, bəzən internet, sosial şəbəkələr, xarici seriallar və digər faktorlar göstərilərsə də, ənənəvi faktorlar - sosial vəziyyət, köhnəmiş adət-ənənələr, qayınana-gəlin problemləri və sair də böyük rol oynayır.

Ailədə, bağçada və mək-

təbdə uşaqların təhsil və tərbiyəsində qadının rolu böyük olduğundan həyatın növbəti mərhələsində də oğlan uşaqları anadan tam ayrı-ayrı müstəqil qərar verə, hərəkət edə bilmir.

Bu durumu "Yeni Müsavat"a açıqlamasında şərh edən psixoloq Azad İsayadə bildirdi ki, qayınana faktoru ailə institutunda çox böyük problemdir: "Bu problem hər zaman olub. Böyüklərin ailənin işinə müdaxilə etməsi həm müsbət, həm də mənfi təsir edə bilər. Müsbət ənənəyə görə, böyüklərin məsləhəti, gənclərin işinə qarışması bir müdriklik kimi qəbul olunur. Təəssüf ki, sadəcə, yaş müdrikliyini rəmzi deyil. Yaşlı insanlar gənc ailəyə müdaxilə edəndə, belə bir arqument gə-

tirirlər ki, vaxtilə mənə də qayınanam incidib və belə də lazımdır. Bu, gəlini tərbiyə etməyin bir yoludur.

İkinci söhbət isə böyüklərin ailəyə qarışmasından əlavə, sosial statusun dəyişməsidir. Artıq xanımlarımız daha müstəqil olub, savadlıdır, işləyirlər, bəzən ərlərindən heç də az qazanmırlar. Ailə içində onların statusu ikinci dərəcəli qalır. Son qərarları əqəbil edir, icazə verir və ya vermir. Bu da istər-istəməz prosese mənfi təsir göstərir, o cümlədən boşanmalara səbəb olur".

Psixoloqun sözlərinə görə, ailələrin dağılmasına internet, sosial şəbəkənin verdiyi imkanlar, seriallar və sair təsir etsə də, bu heç zaman əsas faktor olmayıb: "Informasiya bolluğu sözsüz ki, ailə institutuna təsir göstərir. Hər bir təsirin də müsbət və mənfi

tərəfləri var. Aydın ki, sosial şəbəkəyə və seriala görə ana uşağını atmir. Deməli, o, əvvəlcədən belə bir tərbiyə alıb, bünövrəsində də var idi. Üstəgəl, bu kimi xarici təsirlər bu prosesi tətikləyir. Ancaq hamımız bu sosial şəbəkələrdən istifadə edir və seriallara baxırıq, lakin uşağımızı, ailəmizi tərk etmirik. Hansisa daxili sensor, qadağalar və qaydalar bizi əyləncədən imtina etməyə, övladımıza üstünlük verməyə məcbur edir. Uşağımız xəstələnsə, işə getməkdə belə imtina edirik. Azərbaycan mental baxışına görə, normal işəgötürənlər də uşağa görə icazə verirlər. İstər qadın, istərsə də kişi öz övladını atıb gedirsə, deməli, tərbiyədə problem var. Ailənin içində də problem var, bütövlük, birlik yoxdur".

Azərbaycanda oğlan uşaqlarının tərbiyəsi ilə bağlı yaranan problemlərdən biri də odur ki, onlar tərbiyə və şəxsiyyətin formalaşma dövründə yalnız qadınların nəzarəti altında olurlar. Ata işdə olduğundan evdə ana və nənənin, məktəbdə isə qadın müəllimlərinin tərbiyəsi ilə böyüyürlər. Məlum olduğu kimi, məktəblərdə kişi müəllimlərin sayı da kəskin azalıb. Müəllimlərin məşəsi həddindən artıq aşağı olduğundan, kişilər ailə saxlamaq üçün daha çox gəliri olan işlərə baş vurmaları olurlar.

Psixoloq bunun səbəblərini belə izah edir: "Səbəblərdən biri də odur ki, biz Azərbaycan ailəsi anlayışını bir qədər itirmişik. Əvvəllər ailə dedikdə biz baba, nənə, əmi, bibi, xala, dayı - hamısını nəzərdə tuturduq. Böyük ailə məf-

humu var idi. O böyük ailədə böyüyən istər oğlan, istər qız, hansisa problemini, intim məsələlərlə bağlı məsləhətləri belə ata-ana ilə yox, əmi ilə, xala ilə müzakirə edirdilər. Valideynlərlə pərdə saxlanılırdı. Biz bu böyük ailəni itirmişik, 3-4 nəfər qalmış, ata, ana və iki uşaq. Burada da rollar dəyişir, ata bütünü işdə olur, oğlan uşaqları da anası ilə böyüyür, məktəbdə qadın müəllimlərdən tərbiyə alır. Oğlanlara verilən bilən kişi məsləhəti azalıb. Oğlan uşaqlarının ətrafında kişi qohumları azalıb. Məhəllədə isə özündən böyük uşaqlardan oğlanlar heç də yaxşı şey öyrənmir. Onlardan siqaret çəkməyi, içki içməyi, söyüş söyməyi öyrənirlər və sair. Bu uşaqlara əmi, dayı təsiri xeyli azalıb".

□ **Nərgiz LİFTİYEV**

Satışda vaxtı keçmiş məhsullar var - təhlükə

Mütəxəssislər xüsusən də yay mövsümündə istehlakçıları diqqətli olmağa çağırırlar...

Bir sıra ərzaq məhsulları var ki, onlar istiyə davam gətirmir və tez xarab olur. Bu cür məhsulların xarab olmasının üçüncü onlar standartlara cavab verən yerlərdə və temperaturlarda saxlanmalıdır. Təəssüf ki, bir sıra marketlərdə bu standartlar nəzərə alınmır, hətta vaxtı keçmiş məhsullar satılır.

Yayda daha çox sulara tələbatın olduğunu nəzərə alaraq, ilk olaraq suların satışının hansı qaydalarda həyata keçirildiyi ilə bağlı kiçik bir müşahidə apardıq. Sular soyuducularda saxlanılmaqla yanaşı, yol kənarında, köşklərdə günün altında da saxlanılır ki, bu da insan səhhəti üçün təhlükə yaradır. Günəş şüaları altında plastik qabda saxlanılan suların dadında da dəyişiklik hiss etmək mümkündür. Satıcılar bu cür suları öncə soyuducuya, sonra çölə qoyduqlarını, suyun Günəş şüasından isindiyini gördükdə isə təkrar soyuducuya qoyduqlarını deyirdilər. Təəssüflər olsun ki, bu sular arasında hətta istifadə müddəti bitmişləri də vardı. Bu cür suların birini yol kənarından aldım. Suyun istehsal tarixinə baxdıqda onun istifadə müddətinin 6 ay əvvəldə bitdiyini gördük.

Lakin satışda təkəcə vaxtı ötmüş sular deyil. Bir sıra mar-

ketlərdə yararlılıq müddəti keçmiş yoqurtlara, xamalara, südlərə də rast gəlinir. Digər məhsulların bəzilərinə istifadə müddətinin həmin gün bitməsinə və ya bitməsinə bir gün qalmasına baxmayaraq hələ də satışda idi.

Satıcıların sözlərinə görə, əslində məhsulun istifadə müddətinin bitməsinə bir gün qalıbsa, o artıq vitrinlərdən yığılır və yığılır. Bu cür ərzaq məhsullarının yaddan çıxaraq qala biləcəyini deyirdilər. Alıcılar arasında da vəziyyətdən narahət olanlar var. Alıcı Sevdə Quliyeva deyir ki, məhsulları alanda çox zaman yararlılıq müddətinə baxmır: "Mərkətdən şirniyyat bişirmək üçün xama aldım. Evdə xamanın dadında acılıq hiss etdim. Tarixinə baxanda məlum oldu ki, yararlılıq müddətinin bitməsinə bir gün qalıbmış".

Şirniyyat mağazalarında da vəziyyət ürəkəçən deyil. Hər kəs bilir ki, kremli məm-



latların saxlanma müddəti 36 saatdan artıq deyil. Ancaq şirniyyat mağazalarına diqqət etsək, oradakı əksər tortların, şirniyyatların üzərində yararlılıq müddətinin yazılmadığını görürük. Satıcılardan niyə yararlılıq müddəti yoxdur deyə soruşduqda "elə bu gün bişib, təzədir" deyirlər.

Ümumiyyətlə, əgər məhsulun üzərində onun yararlılıq müddəti göstərilirsə, sahibkar 1500 manatdan 5 min manata kimi cərimə gözləyir. Ancaq yay aylarında ərzaq məhsulları ilə problemlər yararlılıq müddəti ilə bitir. Yəqin ki, çoxumuz xüsusən də yay aylarında yararlılıq müddəti bitmə-




sə belə, aldığımız ərzaq məhsulunun dadının dəyişdiyini və ya bir qoxu olduğunu müşahidə etmişik. Mütəxəssislər bunun yalnız iki səbəbdən ola biləcəyini deyirlər: ya məhsul köhnəlib və sadəcə olaraq, üzərinə yeni yararlılıq etiketi vurulub, ya da soyuducu işlək vəziyyətdə olmayıb. Hər bir məhsulun yararlılıq müddəti ilə yanaşı, onun marketlərdə hansı şəraitdə saxlanılması da çox önəmlidir. Tez xarab olan məhsullar qrupuna ət, balıq, süd məhsulları, yumurta, bir çox meyvələr daxildir.

Düzgün saxlanmayan məhsullarda kimyəvi, mikrobioloji dəyişikliklər baş verir. Bu zaman qidalılıq dəyəri aşağı düşür. Bu da məhsulun rengi-

nə, qatılığına, iyinə, dadına təsir edir. Məhsulun tərkibində mənfi deyilən proseslər sürətlənir, bakteriyalar, mikroblar aktivləşir. Təəssüf ki, əksər marketlərdə saxlanma qaydalarına əməl olunmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında vaxtı keçmiş məhsulların üzərinə skoç vuraraq yenidən etiketləndiyini deyib: "Belə hallarda dükanlara məlumat veririk ki, satış qadağan olsun. Qeyd etdiyim kimi, yoxlamalar məhdudlaşdırılıb. Onlar da bundan istifadə edərək sui-istifadə edirlər".

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazimov "Yeni Mü-



savat'a açıqlamasında vətəndaşları bu sahədə çox diqqətli olmağa çağırır: "2015-ci ilin noyabr ayında Dövlət Sanitariya Xidməti orqanı heç bir sahibkarlıq subyektlərinə sanitariya müayinələr, yoxlamalar keçirir. Yeni bu məsələ ilə əlaqədar birbaşa istehsalatdan tam satış yerlərinə gətirənə kimi, yeni realizə müddətinin gözlənilməsi məsələsinə birbaşa sahibkarların səlahiyyətləri daxilində baxılır. Biz bu sahədə heç yoxlama aparmamışıq və heç nə müşahidə etməmişik. Hər bir ərzaq məhsulu istifadə olunmadan əvvəl onun realizasiya müddəti gözlənilməlidir. Müvafiq temperaturda saxlanmalıdır. Bilirsiniz ki, ərzaq məhsullarının saxlanma temperaturu müsbət 2 və müsbət 6 dərəcədir. Əgər belə temperaturda ticarət mərkəzlərində içməli sular və digər qablaşdırılmış məhsullar qeyd olunan temperaturda saxlanılırsa və onun satışı aparılırsa, bu, əlbəttə ki, yolverilməzdir. Ona görə də vətəndaş istehlakçılarımız bu sahədə çox diqqətli olmalıdır".

□ **Günəli MANAFLI**
□ **Fotolar müəllifindir**



MUSAVAT

Son səhifə

N 141 (6755) 6 iyul 2017



16 yaşlı qızın bakirəliyini satın aldığı üçün cəzalandırıldı

Finlandiya məhkəməsi 16 yaşlı gənc qızın bakirəliyini satın alan kişini 14 aylıq müddətə həbs etdi. Bu barədə lenta.ru saytı "Aamulehti" qəzetinə istinadən yazıb. Xəbərə görə, qızın anası bu haqda onun dostlarından xəbər tutub. Qızın öz bakirəliyini internet vasitəsilə satışa çıxardığını öyrənən qadın dərhal sosial xidmətə bu haqda xəbər verib. Sonuncu instansiya da öz növbəsində bu haqda polisə məlumat verib. Araşdırma çərçivəsində məlum olub ki, qız 2015-ci ildə 1987-ci il təvəllüdü bir kişi ilə messenger vasitəsilə yazışır və sonuncu ona cinsi münasibət təklif edib. Yaxınlıq baş tutanda kişi ona 200 avro verir. Məhkəmə kişini yetkinlik yaşına çatmayan şəxsə intim xidmətlər təklif etməkdə suçlu bilib. Şərti cəza ilə yanaşı, məhkəmə kişiyə 20 ay boyunca icbari iş və 2400 avro cəza kəsib. Buna qədər o artıq şərti cəzaya məhkum edilmişdi. Sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün bir dəfə cəzalandırılmışdı.

Psixoloqların dediyinə görə, qız daha öncə bir neçə dəfə seksual zorakılığa məruz qaldığı üçün bu, onun bakirəliyini satışa çıxarmaqla bağlı qərar verməsinə səbəb olub. Apreldə isə xəbər verilmişdi ki, 29 yaşlı Novosibirsk sakini olan qadın məsləhətxanasındaki müayinə zamanı həkim səhlənkarlığı ucbatından bakirəliyini itirib və buna görə məsləhətxananın 45 min rubl məbləğində cəzalandırmasına nail olub.

10 dəqiqədə 72 ədəd hot-dog yedi

Amerikalı Coui Çestnat hot-dog yeyilməsi üzrə yeni rekord imzalayıb. 10 dəqiqə ərzində o, 72 ədəd sosiskalı bulka yeyib. Nyu-Yorkda keçirilən videomüsabiqə ABS-ın müstəqilliyi ilə bağlı 4 iyundakı tədbirdə baş tutub. Tədbirin videosu eyni zamanda YouTube kanalında da yayılıb. Bu qələbə 33 yaşlı kişinin həyatındakı onuncu qələbə sayılır. Bunu da CBS News yayıb. Ötən il Çestnat bu müsabiqədə 70 ədəd hot-dog yeməklə birinci olmuşdu. Qadınlar arasında isə qalib artıq dördüncü dəfədir ki, 20 yaşlı Miki Sudodur. O da bu il 41 ədəd hot



dog yeyib. Keçən il isə o, iki bulka az yemişdi.

Mükafat olaraq qaliblərin hər biri 10 min dollar qazanıblar. Tədbirin sponsoru Nathan's Famous restoranlar şəbəkəsidir. Bu şəbəkənin ana yeməyi isə hot-dogdur.

Rahib dini moizə oxumaq üçün restoranı seçdi

Alabama ştatındakı Birneqem şəhərindəki fast food restoranlarından birində kilsə xidməti göstərilir. Rahibin nitqinə qulaq asmaq üçün kafeyə yığılan 50 nəfər bu prosedən ol-duqca zövq aldıklarını bildiriblər. Rahib deyib ki, fast food restoranında moizə oxumaq onun ideyası olub: "İstəyirdim ki, kilsəyə gəlməyi tərcih etməyən insanları bu yolla cəlb edim. İsus siz hara gedirsənsə, ora gəlir. O, bizi eşidir, harda olmağımızdan asılı olmayaraq".

Moizəni dinləmək üçün restorana gələnlər masa arxasında əyləşiblər. Onların bir neçəsi menyunu vərəqləyiblər. Baxmayaraq ki, dini mərasim zamanı kafenin işi tamamilən dayandırılmışdı. Bundan başqa, restoran rəhbərliyi medianın ciddi marağını nəzərə alaraq, video və foto çəkilişləri qadağan edib. Rahibin moizəsi 45 dəqiqə çəkib. Səhər saat 9.45-dən başlayan moizə 10.30-da yekunlaşıb. Saat 11.00-dən sonra restoran əvvəlki iş rejimində fəaliyyətini davam edib.



1 avro ödəyib çörək sexi aldı

Fransanın Dol şəhər sakini Mişel Flaman şəxsi çörək sexi yerli evsizlərdən birinə, simvolik məbləğə - 1 avroya satıb. Bu barədə "The Local" xəbər yayıb. Xəbərə görə, 2015-ci ilin dekabrında qaz dəmindən az qala boğulub dünyasını dəyişən kişini 37 yaşlı evsiz Jerom Okan xilas edib. Həmin vaxt J.Okan xilas etmə xidmətinə zəng edib, eyni zamanda 62 yaşlı sex sahibini də xilas edib. Xəstəxanadan qayıdandan sonra sex sahibi təşəkkür əlaməti olaraq evsizi işə götürüb. Sex sahibinin sözlərinə görə, Jerom Okan olduqca tez bir müddətdə işin incəliklərini mənimsəyib və onun öhdəsindən gəlib. Onda kişi öz biznesini şagirdinə satmaq qərarına gəlib: "Məni pul yox, azadlıq maraqlandırır. Mən istirahət etmək istəyirəm. Eyni zamanda Jeromu da xoşbəxt edə biləcəmsə, niyə buna görə özümə icazə verməməliyəm?"



QOÇ - Daxilən sıxıntılı ərafə yaşayacaqsınız.

Düzdür, ovqatınızı korlayan nəsnelər olmayacaq, lakin səbəbsiz nigaranlıqdan da uzaqlaşma bilməyəcəksiniz. Bu gün varlığa da bilərsiniz.



BUĞA - Bir qədər darıxdırıcı gündür. Amma bədbinləşib tək-tənha bir küncdə oturmaq da yaramaz. Heç olmasa, ulduzların "hə" dediyi maliyyə məsələləri ilə məşğul olun. İnsanlardan xoflanmayın.



ƏKİZLƏR - Bu gün rahat keçməyə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Nahaqdan sonra sizi sürprizlər gözləyir. Gələcək fəaliyyətiniz də məhz bundan asılı olacaq. Uzaq yola çıxmayın.



XƏRÇƏNG - Təkbəşinə hansısa məsələyə müdaxilə etməyin. Əks təqdirdə, nəzərdə tutduğunuz ideyaları reallaşdırma bilməyəcəksiniz. Tərəfdaşlarınızın sayını artırın ki, qalib olasınız.



ŞİR - Astroloji göstəricilər böyük işlər görəcəyinizi, ağıllı risklər edəcəyinizi bəyan edir. Hətta maddi durumunuz imkan versə, uzaq yola da çıxma bilərsiniz. Qıdınıza fikir verin.



QIZ - Hər mənada uğurlu gün yaşayacaqsınız. Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlərdə vəziyyəti xeyrinizə olacaq. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.



TƏRƏZİ - Narahatçılığınızı artıran məsələləri yoluna qoymaq üçün danışıqlara başlamağınız vacibdir. Həftə ərzində gözlənilən uğurlar üçün bunun böyük səmərəsi ola bilər. Təzə xəbər də gözlənilir.



ƏQRƏB - İyulun bu isti günündə emosional çıxışlara ara verməli, yalnız konkret işlərlə məşğul olmalısınız. Günün ikinci yarısını dost-tanışla, doğmalarınızla gəzinti və əyləncəyə həsr edin.



OXATAN - Saat 14-ə qədər qeyri-ənənəvi işlərlə məşğul olmayın, xüsusən də nahar ərafəsində. Sonrakı müddətdə isə işgüzar aktivliyi artırmalısınız. Bəxtinizdə pul da var.



OĞLAQ - Cərayan edən hadisələr çıxardığınız qərarlardan asılı olacaq. Odur ki, əvvəl götür-qoy edin. Bu arada etibar etdiyiniz adamlardan kimsə sizə yalan sata bilər. Səfər də uğurludur.



SUTÖKƏN - Ciddi götür-qoy etməsəniz, həlledici məqamlarda yanla bilərsiniz. Yersiz risklərə meylinizi azaldın. Sizə vəd verənləri mələk hesab etməyin. Sadəlövhlik insana zərər yetirir.



BALIQLAR - Daxili narahatçılığınız tədricən aradan qalxacaq. Sevdiniz adamlarla bir yerdə olmağınız nikbinliyi artıracaq. Bu arada kobud rəftardan və şit zarafatlardan uzaq durmalısınız.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Zil qara maneken diqqətləri çəkdi

Cənubi sudanlı model Nyakim Qatveç qatı tondakı qara rəngli dərisi ilə bir çox insanın diqqətini çəkməyə başlayıb. Onun bu cür qaralığı isə genetik deyil, xəstəlik əlamətidir. Bu, normal halda dəridə, saçlarda, göz bəbəklərində beynin bəzi hissələrində olan və tirozinin yüksəlməsi ilə yaranan tünd rəngli bioloji piqment xəstəliyidir. Amma bu xəstəlik ona moda dünyasındakı bir çox qapıları açmış və hazırda 24 yaşlı model bu uğuru ilə bir çox gəncə ilham verir. Ona 2016-cı ildə rəngini ağartması üçün təkliflər təqdim edilsə də, bunları qəbul etməyi tərcih edib. Bu cür təkliflərə qəhqəhə ilə cavab verən gənc qadın görüntüsünün çox çarpıcı olduğunu düşünür.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.